



# AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 191 (8784) CÜMƏ AXŞAMI, 9 sentyabr 2021-ci il

Qəzetin əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az



## Zəfərin davamı

### Füzuliyə enən "Qarabağ" təyyarəsi tarixi qələbəmizi bir daha dünyaya nümayiş etdirdi

"...Mən demişdim ki, bu il Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verəcək. Bəlkə də dünyada bu sürətli templərlə heç bir hava limanı tikilməmişdir. Artıq uçuş-əmə zolağı da hazırdır. Burada son təməmləmə işləri aparılır. Bir daha qeyd etmək istəyirəm, bu il mən hava limanının təməlini qoydum, indi isə gəlirlik inşaat işləri ilə tanış olmağa. Bu aeroport Qarabağın hava qapısıdır..."

Avqustun 29-da Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə növbəti səfəri zamanı Füzuli Beynəlxalq Hava Limanı barədə danışıqarkən söyləmişdi bu fikirləri...

Və cəmi bir neçə gündən sonra, sentyabrın 5-də dövlət başçısının söylədiyi bu fikirlər real müstəvidə gerçəkləşdi. Bakıdan qanadlanan fəxərətlili "Qarabağ" adlı hava gəmisi Füzuli Beynəlxalq Hava Limanına, "Qarabağın hava qapısı"na eniş etdi.

Bu qürurlu bir an xalqımızın həyatında gerçəkləşən möhtəşəm gün kimi tarixə həkk olundu... Hələ ötən ilin bu günlərində ağılımıza belə gətirməzdik ki, heç üzərindən bir il keçmədən Füzuliyə, bütövlükdə doğma Qarabağımıza həm quru, həm də hava yolu ilə azad, sərbəst səfərlər edə biləcəyik.

Amma taleyin xoş gərdişi, evvəl-axır haqqın na-haqq qalib gəlməsi nəticəsində bir andaca arzularımızın zirvəsində özünə yer alan bu xoşbəxt məqama yetişdik. 30 ildir ki, erməni işğalçıların tapdağı altında olan ana yurda müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusunun həm havadan, həm də qurudan açdığı zəfər yolları ilə qayıdış etdik...

Ötən ilin sentyabrın 27-də başlayan 44 günlük Vətən müharibəsində qəhrəman oğullarımız düşməni darmadağın edərək 30 illik erməni işğalına son qoydu və tarixi ədaləti bərpa edərək Qarabağın bütün qapılarını taybatay üzümüzə açdı.

Ardı 4-cü səh.

### Tacikistan Respublikasının Prezidenti zati-aliləri cənab Emoməli Rəhmona

Hörmətli Emoməli Şərifoviç!  
Tacikistan Respublikasının müstəqilliyinin 30-cu ildönümü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınıza öz adından və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirməkdən məmnunluq duyuram.

Müstəqillik illərində Sizin müdrik rəhbərliyiniz altında ölkəniz sabit inkişaf yolu ilə irəliləyərək dövlətçiliyiniz möhkəmlənmiş, sosial-iqtisadi tərəqqi sahəsində nailiyyətlər əldə etmiş, beynəlxalq aləmdə nüfuz qazanmışdır. Azərbaycan Respublikası dost ölkənizin bu uğurlarına ürkəndən sevinir.

Biz xoş və zəngin ənənələrə əsaslanan Azərbaycan-Tacikistan münasibətlərinin inkişafına xüsusi əhəmiyyət veririk. Ölkələrimiz arasında daim genişlənən yüksək səviyyəli siyasi dialoq, qarşılıqlı səfərlər, iqtisadi-ticarət sahələrində faydalı əməkdaşlıq çoxşaxəli əlaqələrimizi xarakterizə edən başlıca amillərdəndir.

Əminəm ki, ənənəvi dostluq münasibətlərimizin möhkəmləndirilməsi, əməkdaşlığımızın əhatə dairəsinin daha da genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.

Hörmətli Emoməli Şərifoviç, belə bir əlamətdar gündə Sizi bir daha təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş Tacikistan xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

**İlham ƏLİYEV,**  
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 sentyabr 2021-ci il

### Dövlət qayğıkeşliyinin yüksək nümunəsi

Qlobal böhran Azərbaycanda sosial layihələrin icrasına mane ola bilməyib

2020-2021-ci illər dünya iqtisadiyyatı üçün uğursuz dövr kimi tarixə düşdü. Həm global pandemiya ilə mübarizə, həm də neftin qiymətinin kəskin düşməsi dünya dövlətlərini yeni çağırışlarla üz-üzə qoydu.

Bu cür vəziyyətin nə qədər davam edəcəyini proqnoz etmək mümkün deyil. Pandemiyanın global iqtisadiyyatda yaratdığı qeyri-müəyyənlik səbəbindən dünya ölkələrində iqtisadi tənəzzül hələ davam etməkdədir. Ona görə də bu gün dövlətlərin qarşısında iki əsas çağırış var - pandemiyanın sosial-iqtisadi təsirlərini azaldılması və milli iqtisadiyyatın postpandemiya dövründə inkişafı.

Ardı 4-cü səh.



### Qeyri-neft məhsullarının ixracı 30,5 faiz artıb

İxracla bağlı Azərbaycana hətta ABŞ-dan sifariş daxil olur

Cari ilin yanvar-iyul aylarında qeyri-neft sektoru üzrə ixrac ötən ilin müvafiq dövrü ilə müqayisədə 30,5 faiz artıb. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İTKM) təqdim etdiyi "İxrac icmalı"nın avqust sayında məlumat verilib.

İcmaldə bildirilir ki, 2021-ci ilin 7 ayı ərzində ölkə üzrə ixracın dəyəri 11,4 milyard qeyri-neft sektoru üzrə 1,4 milyard dollar olub. Qeyri-

neft sektorunda meyvə-tərəvəzin ixracında 338 milyon dollarlıq olub. Eləcə də qara metallar və onlardan hazırlanan məmulatların ixracında 2,4 pambıq ipikdə 2,8, şəkərdə 2,3 dəfə, kimya sənayesi məhsullarında 37, pambıq lifində 88,5, alüminium və ondan hazırlanan məmulatlarda isə 42 faiz artım qeydə alınıb.

Ardı 5-ci səh.

### Gədəbəydə kartof yığımında yüksək göstəricilər əldə olunur

Məhsulun artıq yarıdan çoxu toplanıb

Hər bir ölkədə iqtisadi sabitliyin və sosial dayanıqlılığın əsas şərti etibarlı ərzaq təminatıdır. Bu sahədə Azərbaycanda həyata keçirilən tədbirlər hesabına uğurlu nəticələrə nail olunur. Ölkədə ərzaq təhlükəsizliyinin birbaşa əsl olduğu aqrar sahənin inkişafına yönəldilən irimiqyash tədbirlər nəticəsiz qalmır.

Bax: səh. 5



### Koronavirusun «mu» ştammi ilə digər ştammların simptomları arasında kəskin fərq yoxdur

Türkiyədə də qeydə alınan "mu" ştammi yeni növ koronavirus (COVID-19) infeksiyasının yeni mutasiyasıdır. Bu ştammi daha çox yoluxuculuq xüsusiyyətinə malikdir.

Ümumiyyətlə, COVID-19 virusu tarix boyu yayılmış digər viruslardan çox fərqlidir. Məsələn, İspan qripinin 100 ildə cəmi 4 mutasiyası məlumdur. Yeni xəstəliyi idarə etmək mümkündür. COVID-19 isə iki ilə yaxındır yayılmasına baxmayaraq, defələrlə mutasiya edib. Ona görə də, panikaya düşmədən, hər şeyə hazır olmaq lazımdır. Qabaqçılıq tədbirlər görmək, tibbi maska taxmaq, sosial məsafəni qorumaq hər zaman vacibdir. Sürətli yoluxduruculuq qabiliyyətinə malik olan



"mu" ştammi qonşu Türkiyədə aşkarlanıbsa, Azərbaycanda da həmin ştamla yoluxmaq qaçılmazdır.

Ardı 6-cı səh.

### Yoxsul Ermənistanda yaşayış gündən-günə ağırlaşır

Son bir il ərzində Ermənistanda ərzaq məhsullarının, daşınan və daşınmaz əmlakın, yanacaqın, müxtəlif xidmətlərin qiyməti xeyli artıb. Onsuz da yoxsul vəziyyətdə olan əhalinin yaşayışı gündən-günə ağırlaşır. Hökumət isə buna dünya bazarında baş verən proseslərlə və Ermənistandakı əlverişsiz hava şəraiti ilə bəraət qazandırmayı istəyir.

Təkcə son bir ay ərzində Ermənistanda ərzağın qiyməti 0,6 faiz bahalaşıb. 12 aylıq inflyasiya da yüksək olaraq qalır - 8,8 faiz. Həmin göstərici ərzaq məhsulları üzrə isə 15,1 faizdir.

Ötən ilin avqustuna nisbətən tərəvəz 66,4, şəkər 35, bitki və kərə yağları 30, et və et məhsulları 10, süd məhsulları və yumurta 12 faiz yüksəlib.

Ardı 8-ci səh.





## Sahibə QAFAROVA: “Azərbaycan Belçika ilə əlaqələrin inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verir”



**Avstriyanın paytaxtı Vyanada işgüzar səfərdə olan Milli Məclisin Sədri Sahibə Qafarova Belçika Krallığının Federal Assambleyasının Nümayəndələr Palatasının sədri ElianTilyö və Senatının sədri Stefanid'Oz ilə görüşüb.**

AZƏRTAC xəbər verir ki, həmkarlarını salamlayan Sahibə Qafarova Azərbaycanın Belçika ilə əlaqələrin inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verdiyini bildirib.

Söhbət zamanı Milli Məclisin Sədri Sahibə Qafarova qadın hüquqlarının qorunması, bu sahədə görülən işlər barədə məlumat verib. Bildirib ki, Azərbaycanda hələ 1918-ci ildə - bir sıra Avropa dövlətlərindən daha əvvəl müsəlman aləmində ilk olaraq qadınlara seçmək və

seçilmək hüququ verilib. Ölkəmiz 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradılıb, “Azərbaycanda qadınların rolunun artırılması haqqında” və “Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərmanlar verilib, gender bərabərliyinin təminatı, eləcə də qadınlara qarşı zorakılığın aradan qaldırılması barədə qanunlar qəbul edilib.

İki ölkə arasında parlamentlərarası əlaqələrin genişləndirilməsinin vacibliyini də qeyd edən Sahibə Qafarova bildirib ki, Belçika parlamentinin hər iki palatası ilə Milli Məclis arasında münasibətlərin həm ikitərəfli əsasda, həm də müxtəlif beynəlxalq qurumlar çərçivəsində çoxtərəfli əsasda geniş inkişaf perspektivləri var. Hər iki ölkənin parla-

mentində qarşılıqlı dostluq qrupları fəaliyyət göstərir.

Öz növbəsində Milli Məclisin Sədri Sahibə Qafarovanı salamlayan Federal Assambleyanın Nümayəndələr Palatasının sədri ElianTilyö və Senatın sədri Stefanid'Oz Belçikanın da Azərbaycanla münasibətlərin inkişafına böyük önəm verdiyini diqqətə çatdırıblar. Onlar Belçikada qadın hüquqlarının qorunması sahəsində görülən işlərdən danışıb, iki ölkə arasında parlamentlərarası əlaqələrin inkişafı, parlament diplomatiyasının gücləndirilməsi üçün qarşılıqlı səfərlərin həyata keçirilməsinin əhəmiyyətini qeyd ediblər.

Görüşdə qarşılıqlı səfərlərin intensivliyinin artırılmasının vacibliyi və maraqlı doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.

## Kaxa KUÇAVA: “Gürcüstan ilə Azərbaycan arasındakı əməkdaşlıq regional çərçivədən çıxaraq beynəlxalq müstəviyə yüksəlib”



Avstriyaya işgüzar səfəri çərçivəsində Milli Məclisin Sədri Sahibə Qafarova sentyabrın 8-də Gürcüstan parlamentinin sədri Kaxa Kuçava ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, həmkarını səmimi salamlayan S.Qafarova qonşu və dost ölkələr olan Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin çoxəsrlik tarixə malik olduğunu bildirdi. O deyib ki, xalqlarımız əsrəbəyü bir-birinə dəstək olub. Müstəqillik dövründə isə əlaqələrimiz daha da inkişaf edib və bu gün bir çox sahələrdə möhkəmlənib.

Milli Məclisin Sədri qeyd edib ki, Azərbaycan ilə Gürcüstan arasında imzalanmış sənədlər müxtəlif sahələrdə əməkdaşlığımız üçün möhkəm hüquqi baza yaradır. Bu ölkə Azərbaycanın həyata keçirdiyi beynəlxalq layihələrin fəal iştirakçısıdır. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərləri ölkələrimizin inkişafında və beynəlxalq mövqelərinin möhkəmlənməsində mühüm rol oynayıb.

İki ölkənin qanunverici orqanları arasında əməkdaşlıqdan danışan Sahibə

Qafarova bildirdi: “Ölkələrimiz parlamentlər səviyyəsində də əməkdaşlıq edir. Azərbaycan və Gürcüstan münasibətlərinin inkişafında parlamentlərimiz müsbət rol oynamaqdadır. Bu xoş münasibətlər parlamentlər arasında həm ikitərəfli, həm də çoxtərəfli formatda olan əməkdaşlıqda özünü göstərir. Hər iki ölkənin qanunvericilik orqanlarında dostluq qrupları fəaliyyət göstərir və nümayəndə heyətlərimiz beynəlxalq parlament qurumlarında uğurlu əməkdaşlıq edirlər. Beynəlxalq təşkilatlar çərçivəsində də nümayəndə heyətlərimiz arasında qarşılıqlı təmas və müxtəlif məsələlərlə bağlı sıx əməkdaşlıq mövcuddur”.

Azərbaycanın ötən il 44 günlük Vətən müharibəsində qazandığı mühtəşəm Zəfər haqqında məlumat verən Milli Məclisin Sədri qeyd edib ki, ölkəmiz Ermənistan tərəfindən 30 ilə yaxın işğal altında saxlanılan torpaqlarını azad edərkən ərazi bütövlüyünü bərpa edib. Bununla həm də BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə həyata keçirib. Qarabağ münaqişəsinin artıq tarixə qovuşduğunu bildiren S.Qafarova deyib ki, hazırda Azərbaycan azad edilmiş əraziləri

bərpa edir, yenidən qurur. Görüşdə Gürcüstan parlamentinin sədri Kaxa Kuçava ölkəsinin Azərbaycanı dost ölkə hesab etdiyini vurğulayaraq ölkəmizlə əlaqələri daha da dərinləşdirmək niyyətində olduğunu bildirdi. K.Kuçava iki ölkə arasında əməkdaşlığın regional çərçivədən çıxaraq beynəlxalq müstəviyə yüksəldiyini, xüsusən iqtisadiyyat, nəqliyyat, ticarət məsələlərində möhkəm və uğurlu işbirliyi həyata keçirildiyini qeyd edib. O deyib ki, Gürcüstan və Azərbaycan bir-birini beynəlxalq formatda hər zaman dəstəkləyir. Xalqlarımız arasında münasibətlərin böyük tarixi olduğunu söyləyən parlamentin sədri bu əlaqələrin gələcəkdə də uğurla inkişaf edəcəyinə əminliyini bildirdi.

Azərbaycan və Gürcüstanın qanunverici orqanları arasında münasibətlərdən danışan K.Kuçava deyib ki, bu əlaqələrin daha da inkişafı xalqlarımızın ümumi mənafelərinə xidmət edir. Bu baxımdan deputatların qarşılıqlı səfərləri və mütəmadi görüşləri çox əhəmiyyətlidir.

Görüşdə həmçinin özləri maraqlandıran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

## Milli Məclisin Sədri: “Ermənistan yalan iddialarını təkrarlamaqdan əl çəkməli, yeni reallıqları qəbul etməli və onlarla barışmalıdır”



Sentyabrın 8-də Milli Məclisin Sədri Sahibə Qafarova Avstriyanın paytaxtı Vyanada şəhərdə keçirilən Parlament Sədrələrinin V Ümumdünya Konfransında ümumi müzakirələrdə çıxış edib.

AZƏRTAC xəbər verir ki, Sahibə Qafarova müasir dövrün çağırışları qarşısında dünya ictimaiyyətinin bütün imkan və səylərini birləşdirilməsini beynəlxalq münasibətlər sisteminin bütün iştirakçıları arasında davamlı dialoqdan çox əsaslı olduğunu bildirdi. Qeyd edib ki, parlamentlərarası əməkdaşlıq və parlament diplomatiyasının əhəmiyyəti bu kontekstdə xüsusilə vurğulanmalıdır. Parlament diplomatiyasının sülh və təhlükəsizliyin təmin olunmasında oynadığı mühüm rolunu qeyd edən Sahibə Qafarova deyib ki, bu, ilk növbədə, dövlətlərin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığı kimi

esas prinsiplərə hörmət təşviq edilməsi vasitəsilə həyata keçirilməlidir.

Milli Məclisin Sədri qeyd edib: “Parlamentlərin, eləcə də parlamentlərarası əməkdaşlıq platformalarının həm milli, həm də beynəlxalq səviyyədə qərar qəbul etmə prosesinə təsiri üçün xüsusi mexanizmlərə və əsas vasitələrə malik olması qanunverici orqanların beynəlxalq münasibətlərdə əhəmiyyətli rol oynamasını şərtləndirir. Bu, parlamentlərin global idarəetmənin əhəmiyyətli bir komponentinə çevrilməsinin yolunu açır. Bu mənada, hesab edirəm ki, parlament spikerlərinin 2000-ci ildə keçirilən Ümumdünya Konfransının ardınca BMT ilə işləmə üçün parlament ölçüsünün yaradılması tarixi və strateji bir addım idi”.

S.Qafarova əlavə edib ki, bu gün parlamentlər BMT-nin fəaliyyətində iki mexanizim - İUV dövlətlərin təşkilatda daimi nümayəndəlikləri vasitəsilə və

birbaşa mürciət etməklə təsir edə bilirlər. Yeni təsir mexanizmlərindən danışarkən, Parlamentlərarası İttifaqın təşkilatı və vasitəçilik roluna diqqət çəkən Sahibə Qafarova deyib ki, BMT-də müzakirə olunan global miqyaslı məsələlər, qəbul edilən qərarlar barəsində məlumatların milli parlamentlərə, milli parlamentlərin mövqelərini isə BMT-yə çatdırılması Parlamentlərarası İttifaqın fəaliyyətinin yeni mühüm bir istiqamətini təşkil edə bilər.

Milli Məclisin Sədri çıxışında Ermənistan spikerinin səsləndirdiyi əsassız iddialara cavab verib. Deyib ki, Ermənistan yalan iddialarını təkrar etməkdən əl çəkməli, yeni reallıqları qəbul etməli və onlarla barışmalı, bölgədə sülhün və təhlükəsizliyin təmin olunması üçün əsas yarıdan 2020-ci ilin noyabr və 2021-ci ilin yanvar aylarında qəbul olunan üçtərəfli bəyanatın tələblərini yerinə yetirməlidir.

## Azərbaycan ilə Estoniya arasında siyasi, iqtisadi və humanitar sahələrdə münasibətlərin inkişafı müzakirə olunub



Milli Məclisin Sədri Sahibə Qafarova Avstriyanın paytaxtı Vyanada şəhərdə keçirilən Parlament Sədrələrinin V Ümumdünya Konfransında ümumi müzakirələrdə çıxış edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Milli Məclisin Sədri Sahibə Qafarova Avstriyanın paytaxtı Vyanada şəhərdə keçirilən Parlament Sədrələrinin V Ümumdünya Konfransında ümumi müzakirələrdə çıxış edib.

ler üzrə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi istiqamətində yeni imkanlar yarandığını bildirdi. S.Qafarova ötən illərdə ölkələrimiz arasında siyasi, iqtisadi və humanitar sahələrdə əhatə edən münasibətlərin inkişafında müsbət dinamikanın olduğunu diqqətə çatdırıb.

Sahibə Qafarova bildirib ki, Estoniya ilə əlaqələrimizin genişlənməsində qanunverici orqanlar arasındakı münasibətlərin inkişafı mühüm əhəmiyyət kəsb edir.

torpaqlarını işğaldan azad edərək ərazi bütövlüyünü təmin etdiyini, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinə yerinə yetirdiyini bildirdi. Milli Məclisin sədri Azərbaycanın bölgədə uzunmüddətli sülhü, sabitliyi və təhlükəsizliyi bərpa etməkdə qərarlı olduğunu vurğulayıb. O, təəssüflə qeyd edib ki, Azərbaycanın bütün sülhsevər addımlarına baxmayaraq, Ermənistan hələ də təxribatlarını davam etdirir və sülhə, sabitliyə əngəl törədirdi. Görüşdə Estoniya parlamentinin sədri Yuri Ratas dostluq və qarşılıqlı marağa əsaslanan ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə inkişafı perspektivlərindən, ölkələrimiz arasında çoxşaxəli əməkdaşlığın qurulmasından danışdı. O, parlamentlərarası əlaqələrin yeni müstəviyəyə daha da inkişafının hər iki tərəf üçün çox faydalı olacağına əminliyini bildirdi.


Görüşdə parlament sədrləri bir-birini qarşılıqlı səfərlərə dəvət ediblər.

## Milli Məclisin payız sessiyasında ilk komitə iclası keçirilib

Sentyabrın 8-də Milli Məclisin Elm və təhsil komitəsi 2021-ci ilin payız sessiyasında onlayn formatda birinci iclasını keçirib.

Milli Məclisin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, komitənin sədri Bəxtiyar Əliyev əvvəlcə Milli Məclisin payız sessiyasının başlanmasını münasibətilə deputatları təbrik edib, onlara uğurlar arzulayıb. İclasın gündəliyi təsdiq olunan sonra komitə sədri gündəliyin birinci məsələsi olan Azərbaycan Respublikası Milli Məclisinin 2021-ci ilin iyulun 1-dən iyulun 9-dək keçirilən növbədənkenar sessiyası ərzində Elm və təhsil komitəsində görülmüş işlərin hesabatını təqdim edib.

Bildirilib ki, ötən növbədənkenar sessiya ərzində komitənin 3 iclası keçirilib, komitənin gündəliyinə çıxarılan qanun layihələri müzakirə edilərək Milli Məclisin plenar iclasına tövsiyə olunub. Bəxtiyar Əliyev diqqətə çatdırıb ki, növbədənkenar sessiya dövründə komitəyə daxil olan ərizə, məktub və mürciətlər komitədə geniş təhlil olunub, araşdırılıb, müvafiq tədbirlər görüldü və ya onların həlli üçün aidiyyəti qurumlar qarşısında məsələ qaldırılıb. Hesabat dövründə Elm və təhsil komitəsinin üzvü olan deputatlar xüsusi karantin



rejiminin tələblərinə uyğun olaraq seçicilərin qəbulunu həyata keçiriblər və görüşlərdə qaldırılan məsələlərə diqqət və həssaslıqla yanaşıblar.

Milli Məclisin Elm və təhsil komitəsi sədrinin müavini Musa Qasımlı və komitə üzvü İsa Həbibbəyli hesabatla bağlı çıxış edərkən sənədi qənaətbəxş sayıblar və bildirdilər ki, komitə üzvləri hesabat müddətində karantin qaydalarına əməl etməklə seçicilərdə sıx əlaqə saxlayıblar, ictimai-siyasi proseslərdə fəallıq göstərilib, bir çox məsələlərə bağlı mətbuatda mötəmədi çıxışları edilib.

Sonra iclasda müzakirəyə çıxarılan ikinci məsələ - Milli Məclisin Elm və təhsil komitəsinin 2021-ci ilin payız sessiyası üçün

iclasda addımlar atılması barədə verdiyi tövsiyəyə uyğun olaraq 2021-ci ildə Milli Məclisdə intensiv iş aparılıb. Qeyd olunub ki, həmin tövsiyəyə uyğun olaraq Milli Məclisdə “Vətənpərvərlik tərbiyəsi haqqında” qanun layihəsinin hazırlanmasına başlanılıb. Bəxtiyar Əliyev hazırlanan qanun layihəsinin ümumi konseptual istiqamətləri və komitənin qarşısında payız sessiyası üçün iş planında nəzərdə tutulan digər məsələlər barədə fikirlərini bildirdi.

İclasda çıxış edən Elm və təhsil komitəsi sədrinin müavini Musa Qasımlı, komitə üzvləri Ceyhan Pərvin Kərimzadə, Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev komitənin iş planı barədə fikirlərini bildirdilər, rəy və təkliflərini səsləndiriblər. Vətən müharibəsi zamanı vətənpərvər gənclərimizin döyüş şücaətində sayəsində əldə olunan Şanlı Zəfər fonunda “Vətənpərvərlik tərbiyəsi” haqqında qanun layihəsinin hazırlanmasının xüsusi aktualıq kəsb etdiyini qeyd etdi.

Onlayn iclasda deputatlar Tamam Cəfərova, Kamille Əliyeva, Rafael Hüseynov, Anar İsgəndərov, Eldar Quliyev, Müşfiq Məmmədli, Aqiyev Naxçıvanlı, Şahin Seyidzadə və Fatma Yıldırım işi-tirək ediblər.

## Türkiyənin Baş ombudsmanı Qarabağda ermənilər tərəfindən dağıdılmış tarixi abidələrin və məkanların vəziyyətini araşdıracaq

“Azərbaycan ombudsmanı Səbinə Əliyeva Ermənistanın işğalı altında olarkən minalanmış Azərbaycan əraziləri və bu ərazilərdə möhvl edilən mədəni-tarixi abidələrə bağlı hesabat hazırlamaq üçün İslam Əməkdaşlıq Təşkilatı (İÖT) Ombudsmanlar Assosiasiyasına müraciət edib. Türkiyənin Baş ombudsmanı və İÖT Ombudsmanlar Assosiasiyasının rəhbəri kimi məm əsaslıyanın pakistanlı baş katibi Müştəq Əhməd Suxera və digər nümayəndələrimiz ilə birgə bu məsələləri hüquqi baxımdan araşdırmaq üçün sentyabrın 14-19-da Azərbaycanda olacaqdır”.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Türkiyənin Baş ombudsmanı Şəraf Malkoç söyləyib. Keçən il oktyabrın 21-23-də Azərbaycanda səfərdə olduğu zaman Ş.Malkoç həmin səfər zamanı hazırlanan hesabatın dünya birliyində yüksək effekt doğurduğunu vurğulayıb. O növbəti səfəri zamanı da hazırlanacaq hesabatın əhəmiyyətli təsiri olacağına ümid etdiyini, Ermənistanın Azərbaycan torpaqlarının bir hissəsini işğal etdiyini və bu işğalın BMT-nin müvafiq qərarlarına rəğmən, 30 ilə yaxın davam etdiyini diqqətə çatdırıb. “Bir milyona yaxın insan yurd-yuvasından didərgin düşüb. Bu, ürəkəğri-dən və beynəlxalq hüquqa zidd hərəkət idi. Sevincindir ki, ölkəmiz 44 günlük döyüşlərdən sonra Azərbaycan torpaqlarını işğaldan azad etdi. Ötən il müharibə vaxtı Ermənistan tərəfindən uzaqmənzilli rakətlərlə hədəfə alınan Azərbaycan rayon və şəhərlərində oldu. Qısa zamanda topladığımız sənədlər, dəlillər əsasında hesabat hazırlayaraq

ingilis dilinə tərcümə edib başda BMT, Beynəlxalq Cinayət Məhkəməsi olmaqla, dünyada bütün insan haqları qurumlarına göndərdik. Bununla həm beynəlxalq aləmdə, həm Türkiyədə, həm də Azərbaycanda çox böyük faydası oldu. Birinci hesabatımızın təqdirə qarsılanması bizə həm əlavə stimül verdi, həm də işimizi intensivləşdirdi. Ümid edirəm ki, hazırlanacaq yeni hesabat da əhəmiyyətli olacaq”, - deyər Ş.Malkoç əlavə edib.

Dünyadakı bütün ombudsmanlıq təşkilatlarının insan haqlarının pozulmasına qarşı mübarizə aparmağa məsul olduqlarını vurğulayan Türkiyənin Baş ombudsmanı deyib: “Dünya ombudsmanlıq təşkilatları öz ölkələrində insan haqlarının qorunmasına, idarə və qurumlarla insanlar arasında hüquqi baxımdan vasitəçi olmaqla yanaşı, eyni zamanda, bütün dünya insanların hüquqlarını qorumaq səlahiyyətinə malikdir. Mən də Ermənistanın minaladığı Azərbaycan ərazilərində insanların ölüm faktı, mina xəritələrinin veril-

məməsi üzündən insanların həyatının təhlükədə olması ilə bağlı araşdırma aparacağıam. Minalanmış ərazilərin xəritəsinin verilməsi cənab yətdir. Eyni zamanda, yüz illər, min illərlə yaşı olan və zərərçəkmiş tarixi abidələrin, əsərlərin, tarixi məkanların indiki vəziyyəti obyektiv araşdırılacaq. Bu abidələrin bərpası, tariximizə, mədəniyyətimizə yenidən qaytarılmasının mümkün olub-olmamasına da tərifimizdən öyrənəcəyəm. Maqsədimiz insanlığa xidmət etmək və bəşəriyyətə qarşı edilən haqsızlıqları aradan qaldırmaqdır”.

Hazırlanan ikinci hesabatın Ermənistanla da göndəriləcəyini ifadə edən Ş.Malkoç deyib ki, İÖT Ombudsmanlar Assosiasiyası olaraq Azərbaycanın minalanmış ərazilərində xəritə hesabata vasitəsilə Ermənistanı istənəcəyəm. Ümid edirəm ki, insanlığın naminə bu fəaliyyətimiz faydalı olacaq.

Türkiyənin Baş ombudsmanı vurğulayıb ki, Azərbaycanın Qarabağ naminə mübarizəsi tək bu ölkə üçün deyil, həm də Qafqazda sülhün və sabitliyin bərpası üçündür. Qafqazda sülh isə həm regionun, həm də insanlığın sülhə nail olunması deməkdir.

Qeyd edək ki, Türkiyənin Baş ombudsmanının Azərbaycana səfəri çərçivəsində bir sıra görüşlər keçirməklə yanaşı, Şirvan və Ağdama da gedəcəyi gözlənilir.





# Gənclər və idman naziri Fərid Qayıbov nazirliyin kollektivinə təqdim edilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ötən gün imzaladığı sərəncama əsasən, gənclər və idman naziri vəzifəsinə təyin edilmiş Fərid Qayıbov sentyabrın 8-də kollektivə təqdim olub.

AZƏRTAC xəbər verir ki, yeni naziri kollektivə Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev təqdim edib.

Əvvəlcə uzun illər Gənclər və idman Nazirliyinə rəhbərlik etmiş, ölkəmizdə gənclər və idman sahəsinin inkişafında mühüm xidmətləri olmuş sabiq nazir Azad Rəhimovun xatirəsi anılıb.

Yusuf Məmmədəliyev tədbirdə çıxış edərək dövlət başçısının sentyabrın 7-də imzaladığı müvafiq sərəncamı diqqətə çatdırıb, Fərid Qayıbovu təyinat münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb. Bildirib ki, Fərid Qayıbov idman ictimaiyyətində kifayət qədər yaxşı tanınır. O, uzun müddət Azərbaycan Gimnastika Federasiyasında bir sıra məsul vəzifələrdə çalışıb. Avropa Gimnastikasının prezidenti vəzifəsinə seçilib. İlk dəfə



azərbaycanlı mütəxəssis beynəlxalq federasiyada rəhbər vəzifəyə təyin olub. Fərid Qayıbov ölkə daxilində, eləcə də beynəlxalq miqyasda bir sıra uğurlar qazanıb. Onun idman sahəsində biliyi, təcürbəsi ölkə rəhbəri tərəfindən layiqincə qiymətləndirilib və ona bu yüksək etimadın göstərilməsində həlledici rol oynayıb. Prezident Fərid Qayıbovu məsul vəzifəyə təyin edərək gənclər siyasəti və idman sahəsindəki prioritet istiqamətləri bir daha müəyyənləşdirdi və müvafiq tapşırıqlarını verdi.

Diqqətə çatdırılıb ki, ölkəmizdə idman sahəsi sürətlə inkişaf edir. Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bu, bizi qürurlandırır. Lakin qazanılan uğurlara baxmayaraq, mövcud olan bəzi çatışmazlıqlar aradan qaldırılmalıdır.

Prezident Administrasiyasının şöbə müdiri vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər və idman siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməklə yanaşı, dövlət siyasətinin prioritet sahəsi olaraq qalmaqdadır. Hər iki sahədə əldə olunan nailiyyətlər bunun əyani təzahürüdür. Hamımız gənclər və idman sahələrində həyata keçirilən bu uğurlu siyasət nəticəsində əldə olunan səmərəli nəticələrin şahidiyik. Gənclərimizin ənənəvi və milli dəyərlər əsasında tərbiyəsi nazirliyin fəaliyyətinin əsas istiqaməti olmalıdır. Qloballaşma şəraitində gənc nəslin mənfi xarici təsirlərdən qorunması, onların savadlı, bilikli yetişməsi dövlət başçısı tərəfindən qarşıya qoyulan ən önəmli tapşırıqdır.




"Vətənpərvər ruhda yetişmiş gənclərimiz 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan şanlı Qələbədə aparıcı rol oynadılar. Gənclərimizin bundan sonra da qalib xalqın nümayəndələri kimi, vətənpərvərlik ruhunda və müasir zamanla ayaqlaşan fərdlər kimi yetişdirilməsi nazirliyin qarşısında duran vacib vəzifələrdəndir. Əminəm ki, nazirliyin yeni rəhbəri və kollektiv bu məsul vəzifəni öhdəsindən uğurla gələcək və yeni nailiyyətlər əldə edəcək", - deyə Y.Məmmədəliyev vurğulayıb.

Təqdimat mərasimində çıxış edən Fərid Qayıbov göstərilən yüksək etimada görə Prezident İlham Əliyevə minnətdarlığını bildirərək deyib: "Bu məsuliyyətli vəzifənin öhdəsindən layiqincə gələcəyə baxaraq çalışacağım inandırıcıdır. Dövlət başçısı müvafiq tapşırıqlarını verdi. Qarşıya qoyulan vəzifələri yerinə yetirməyə, Azərbaycan idmanındakı çətinlikləri aradan qaldırmağa hazır olmalı, bu sahədə strategiya müəyyənləşdirməliyik".

Nazir bildirib ki, Azərbaycanda idman sahəsində müəyyən uğurlu nəticələr olsa da, bununla kifayətlənmək olmaz. Azərbaycanda idmanın daha da inkişafı üçün yeniliklərə ehtiyac duyulur. Bunun üçün də ciddi sөy göstərilməlidir.

Tədbirdə Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə, MOK baş katibinin müavini Azər Əliyev, idman federasiyalarının rəhbərləri, ölkəmizin idman ictimaiyyətinin nümayəndələri və digər şəxslər iştirak ediblər.

# YAP Veteranlar Şurası tərəfindən "Etnik müxtəliflik və azərbaycançılıq" mövzusunda videokonfrans təşkil olunub



Sentyabrın 8-də Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının təşkilatçılığı ilə "Etnik müxtəliflik və azərbaycançılıq" mövzusunda videokonfrans keçirilib.

YAP-ın Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə YAP Veteranlar Şurasının üzvləri, partiyanın Bakı, Sumqayıt, Abşeron, Şəki-Zaqatala və cənub zonaları üzrə yerli təşkilatlarının fəalları iştirak ediblər.

Videokonfransda giriş sözü ilə çıxış edən YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə bildirib ki, müasir müstəqil Azərbaycanın memarı və qurucusu, Ulu Öndər Heydər Əliyev xalqımız və dövlətimiz üçün misilsiz xidmətlər göstərib. Onun sözlərinə görə, ölkəmizdə yaşayan bütün xalqları, etnik qrupları birləşdirən azərbaycançılıq ideologiyası da məhz Ümummilli Lider Heydər Əliyev tərəfindən dövlət ideologiyası kimi təsbit olunub. Bu gün azərbaycançılıq ideologiyasının söhbət açarkən digər məqamlarla yanaşı, bu ideologiyanın tərkib hissəsi olan multikulturalizm və tolerantlıq məsələlərinə xüsusi toxunmaq yerinə düşər. Çünki azərbaycançılıq ideologiyası həm də azərbaycanlıların ölkədəki digər etnik qruplara tolerant münasibətinin, sülh içərisində yaşamaq istəyinin bariz göstəricisidir. Vurğulamaq yerinə düşər ki "Azərbaycan onun ərazisində yaşayan bütün

millət və xalqların ümumi vətənidir" deyə Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının əsrlər boyu təşəkkül tapmış multikulturalizm dəyərlərinə ən yüksək hüquqi-siyasi qiymət verib, multikultural cəmiyyətin formalaşdırılmasında müstəsna rol oynayıb, məhz bunun nəticəsində də multikulturalizm və tolerantlıq Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qəbul edilib.

A.Rəhimzadə qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyasının mərkəzində Azərbaycanda yaşayan xalqların tarixi, mənəvi-əxlaqi, mədəni ənənələri əsasında vahid birliyi ideyası dayanır. Ulu Öndər Heydər Əliyevin qurduğu müasir, müstəqil Azərbaycan bu gün onun layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir.

"Etnik müxtəliflik və azərbaycançılıq" mövzusunda maruzə ilə çıxış edən Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla deyib ki, Azərbaycanda dini və milli mənsəbiyyətindən asılı olmayaraq, hər bir vətəndaşımız bərabərlik prinsiplərində və öz inancına görə azaddır. Onun sözlərinə görə, Azərbaycan öz multikultural və tolerant yaşam tərzini dünyaya nümunədir. Bu gün Azərbaycan etnik müxtəlifliyi görə zəngin ölkədir. Əsas Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş multikulturalizm siyasəti

müasir dövrdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, multikulturalizm xalqımızın həyat tərzinə çevrilib. Multikulturalizmin vətəndaş cəmiyyətində həyat tərzinə çevrilməsi onun inkişafının ən yüksək mərhələsidir. Hazırda dünyanın bir sıra nüfuzlu universitetlərində Azərbaycan multikulturalizminin tədris olunması da ölkəmizin böyük uğurudur.

"Azərbaycanda müxtəlif dini konfessiyaların, etnik qrupların nümayəndələri qarşılıqlı şəraitində yaşayırlar", - deyən akademik qeyd edib ki, Azərbaycan xalqının ruhunda multikulturalizm əhvali-ruhiyyəsi bütün dünyaya yaxşı məlumdur. Ölkəmizdəki tolerantlıq mühitinin hazırkı səviyyəyə gəlib çatması Prezident İlham Əliyevin bu istiqamətdə apardığı siyasətin, dinindən, dilindən və milli mənsəbiyyətindən asılı olmayaraq, hər bir vətəndaşımız bərabər münasibətinin nəticəsidir.

Qeyd edilib ki, Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq ideologiyası ölkəmizdə yaşayan bütün xalqları öz etrafında birləşdirir. Biz 44 günlük Vətən müharibəsində müxtəlif xalqların, etnik qrupların nümayəndələrinin torpaqlarımızın işğaldan azad olunmasında göstərdiyi qəhrəmanlıqların şahidiyik.

Kamal Abdullanın sözlərinə görə, Azərbaycanda multikulturalizm ənənələrinin qorunmasında, inkişafında və təbliğ olunmasında Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətləri danılmazdır: "Bu gün Azərbaycan multikultural ənənələrinin qorunub saxlanması, təbliği ilə bağlı Heydər Əliyev Fondu olduqca əhəmiyyətli, möhtəşəm layihələr həyata keçirir".

Tədbirdə maruzə etrafında YAP Veteranlar Şurasının üzvləri Adilə Abasova və Ədalət Fərəcov çıxış ediblər.

Sonda akademik Kamal Abdulla videokonfrans iştirakçılarının suallarını cavablandırıb.

# Qazi Elşən MUSTAFAYEV: "Prezident İlham Əliyevə "YAŞAT" Fondunun yaradılmasına görə minnətdarlığımı bildirirəm"

"YAŞAT" Fondu tərəfindən Türkiyəyə müalicəyə göndərilən və sağalaraq Vətənə dönmə qazi Elşən Mustafayev təassüratlarını bölüşüb.



AZƏRTAC xəbər verir ki, qazi deyib: "Silahdaşlarımla əvvəlcə Cəbrayıl rayonu uğrunda döyüşlərə başladım, sonra isə Füzuli istiqamətində savaqlar gəldi və bir neçə kəndi azad etdik. Qarğabazar kəndinin yaxınlığında minomyot partlayışı nəticəsində qəlpə yarası aldım. Parlayışdan sonra ayağa qalxanda əlimin yeri dəydiyi hiss etdim. Bir əlimlə o biri əlimi götürüb tibbi maşınla hospitala gəldim. Hospitala çatanda nədək qanıtım nəticəsində halım çox pis olsa da, özümü idarə edə bildirdim. Həkimlərim ilk soruşduğum sual qolumun yerinə tikiləməsin mümkün olub-olmaması idi. Həkim dedi ki, bu, çox çətin məsələdir, amputasiya olunmalıdır. Buna razılışmışdım. Lakin həkimlərim ciddi cəhdləri nəticəsində hələ ki qolum amputasiya olunmayıb. Ümid edirəm ki, bundan sonra da olmaq.

Müalicəmə əlaqədar "YAŞAT" Fonduna müraciət etdim. Fond iyunun 2-də əməliyyat olunmaq üçün mənə İstanbula göndərdi. Orada iki əməliyyat keçirdim. Ayağımdan sümük kəsib qoluma köçürüldü. Əlimdə əzələlər atrofiyaya uğradığına görə, funksiyalarını yerinə yetirə bilmirdim. Onlarda da düzəlişlər etdilər. Bakıya qayıtmışam və səhhətim normaldır. Fondun dəstəyi ilə iki aydan sonra yenidən İstanbula göndəriləcək və yenidən müayinə olunacağam. Əsas vacib şərt sümüyüm birləşməyidir ki, qolum amputasiya olunmasın.

Mən bir qazi olaraq Prezident İlham Əliyevə "YAŞAT" Fondunun yaradılmasına görə dərin minnətdarlığımı bildirirəm. Məlumdur ki, "YAŞAT" Fondunun büdcəsi inanılmaz hesabına formalaşır. Fonda işləyən hər kəsə də təşəkkür edirəm. Çünki biz də öz tələbatımıza uyğun olaraq fondan yararlanırıq.

Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansəzgılığı versin. Şükürlər olsun ki, torpaqlarımız azad olundu. Biz Cəbrayıl istiqamətində döyüşdə olanda fikirləşirdim ki, Zəngilan uğrunda da savaşıram. Həqiqətən də bunu ürəkdən istəyirdim. Fərqi yoxdur, bütün torpaqlar bizimdir. Sadəcə olaraq, Zəngilanda anadan olduğum üçün onun düşmən tapdağından xilas edilməsi uğrunda döyüşməyi arzulayırdım. Zəngilana o vaxt getmək qismət olmadı. Allahın izni ilə tezliklə Zəngilana gedib görürəm".

# YAP Gənclər Birliyinin sədri gənclərlə görüş keçirib

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri Bəxtiyar İslamov paytaxtın Yasamal, Binəqədi, Nərimanov, Xəzər, Qaradağ, Xətai, Sabunçu, Nizami, Səbail, Suraxanı, Nəsimi, Pirallahı rayon təşkilatları, o cümlədən Sumqayıt şəhər, Abşeron, Şuşa, Zəngilan və Qubadlı rayon təşkilatlarının fəal gəncləri ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Bəxtiyar İslamov görüşdə YAP Gənclər Birliyinin yeni formalaşmış heyəti, fəaliyyət istiqamətləri, o cümlədən həyata keçirilən işlərdən bəhs edib. Yeni Azərbaycan Partiyasının VII Qurultayında Prezident İlham Əliyev tərəfindən Azərbaycan gənclərinin qarşısına qoyulmuş tapşırıq və hədəflərdən danışan Bəxtiyar İslamov bildirdi ki, YAP Gənclər Birliyi yalnız partiyamızın sıralarında təmsil olunan gənclərin deyil, bütün Azərbaycan gənclərinin bir-

liyli olmaq istiqamətində fəaliyyət göstərməyi başlıca hədəf seçib. Bu istiqamətdə cəmiyyətdə fərqli baxışları olan gəncləri əhatə etmək onlar arasında kommunikasiya qurmaq üçün ardıcıl tədbirlər keçirilir, bitərəf gənclər layihələrə aktiv şəkildə cəlb olunurlar.

Daha sonra YAP Gənclər Birliyinin sədri Azərbaycan gənclərinin bilikli, geniş dünyagörüşlü, müasir yeniliklərə bələd, o cümlədən öz milli və mənəvi dəyərlərimizə bağlı, vətənpərvər ruhda yetişməsinin rəhbərlik etdiyi təşkilatın fəaliyyətində əsas istiqamətlərdən biri olduğunu vurğulayıb.

Görüşdə qarşıda duran vəzifələrin layiqincə və yüksək səviyyədə yerinə yetirilməsi üçün gənclərin özünə düşən vəzifələr geniş müzakirə olub.

Daha sonra tədbir iştirakçılarının maraqlandıran suallara cavab verilib, bu istiqamətdə polemikaların davam etdirilməsinin gerekli olduğu qeyd edilib.

# Müdafiə Nazirliyinin rəhbərliyi Rabitə qoşunlarının hərbi hissəsində olub



Prezident, Müzəffər Ali Baş Komandanın tapşırığına əsasən, Azərbaycan Ordusunun rabitə sistemləri imkanlarının inkişaf etdirilməsi məqsədilə həyata keçirilən tədbirlər davam etdirilir.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 8-də Müdafiə Nazirliyinin rəhbərliyi Rabitə qoşunlarının hərbi hissələrindən birində olub.



Müdafiə naziri general-polkovnik Zakir Həsənova döyüşün idarə edilməsi üçün silahlanmaya yeni qəbul edilmiş müxtəlif növ təkərli nəqliyyat vasitələrinin bazasında quraşdırılmış komanda-qərargah maşınlarının təminatı,

təyinatı, döyüş imkanları barədə maruzə olub. Müdafiə naziri Azərbaycan Ordusunda rabitə işinin daha da təkmilləşdirilməsi ilə əlaqədar komandanlıq qarşısında müvafiq tapşırıqlar qoyub.

# Rusiya Prezidenti və Avropa İttifaqı Şurasının prezidenti Qarabağla bağlı üçtərəfli razılaşmaların həyata keçirilməsini müzakirə ediblər

Rusiya Prezidenti Vladimir Putin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelə Dağlıq Qarabağla bağlı üçtərəfli razılaşmaların həyata keçirilməsi barədə danışıb.

"Dağlıq Qarabağ ətrafında vəziyyət nəzərdən keçirilib. Şarl Mişelin xahişi ilə Rusiya Prezidenti 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli razılaşmaların müdəcəllərini həyata keçirilməsi üzrə atılan addımlar haqqında məlumat verib" - deyər məlumatlandırılıb.

AZƏRTAC Kremlin Mətbuat xidmətinə istinadla xəbər verir ki, Rusiya Prezidenti və Avropa Şurasının prezidenti bu məsələni telefonla müzakirə ediblər.

Tərəflər Əfqanıstandakı vəziyyəti də müzakirə ediblər.

# "TurAz Şahini - 2021" təlimlərində hərbi təyyarəçilər tapşırıqları müvəffəqiyyətlə icra edirlər



"TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimlərində Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) aviasiya vasitələri təlim planına əsasən təyinat olunan hündürlükdə marşrut üzrə birgə uçuş tapşırıqlarını yerinə yetiriblər.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tapşırığın ssenarisinə uyğun olaraq, şərti düşmən hava hücumundan müdafiə vasitələrinə, yerüstü hədəflərinə zərbələr endirmə və onun qırıcılarından yayınma manevrləri hərbi təyyarəçilər tərəfindən uğurla icra edilib.









## İqtisadi inkişaf və sosial rifah



## Sosial sahədə yeni elektron xidmətlər və e-təyinat sistemləri yaradılır

Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin "Elektron Hökumət" portalına yerləşdirilmiş xidmətlərinə bu ilin 8 ayında 10,3 milyon, e-sosial.az portalına isə 6 milyon 850 minə yaxın müraciət qeyd alınıb.



Həmin dövrdə sosial təminat növləri (pensiya, müavinət, təqaüd) üzrə 130 minə yaxın təyinat və 93 minə yaxın işçiyə sosial sığorta nömrəsinin (SSN) açılması e-qaydada, proaktiv formada yerinə yetirilib. Vətəndaşlara nazirliyin fəaliyyət sahələri üzrə bu ilin 8 ayında e-qaydada 430 minə yaxın arayış verilib.

Bu barədə qurumun fəaliyyət sahələrində informasiya texnologiyalarının tətbiqi proqramının icrası işlərinə və bu sahədə qarşıda duran vəzifələrə həsr olunmuş iclasda bildirilib. Əmək və əhəlinin sosial müdafiəsi naziri Sahil Babayev vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, əmək, məşğulluq, sosial müdafiə, əlillik və reabilitasiya sa-

həsində aparılan islahatların mühüm bir istiqaməti həmin sahələrdə əhəliyə xidmətlərin müasir texnologiyalar üzərində, şəffaf və operativ, daha elçatan, vətəndaş rahatlığı prinsipinə uyğun qurulmasıdır. Son illərdə bu istiqamətdə mühüm irəliləyişlər əldə olunub, bir çox yeni e-xidmətlər istifadəyə verilib. Hazırda nazirliyin xidmətlərinin 105-i və ya 3-də 2-si elektron müstəvidə göstərilir.

Nazir, həmçinin 44 xidmətin elektron infrastruktur üzərindən proaktiv şəkildə göstərildiyini deyib. Həmin xidmətlər vasitəsilə vətəndaşların hüquqları yarandığı vaxtda müraciətləri olmadan onlara müvafiq təyinatlar həyata keçirilir. Nazirliyin fəaliyyət sahələri üzrə 30 növ e-arayış xidməti də vətəndaşların istifadəsindədir. 31 qurumla informasiya bazalarının inteqrasiyası təmin olunub. Həmin qurumlar tərəfindən son 8 ayda nazirliyin informasiya bazalarına edilmiş sorğu sayı 86 milyon üzərində olub.

Nazirlik üzrə daha 56 xidmət elektronlaşdırılır. Bu e-xidmətlər işə salındıqdan sonra nazirlik üzrə xidmətlərin artıq 94 faizi elektronlaşdırılmış olacaq.

Iclasda E-xidmətlər və innovasiyalar şöbəsinin müdiri Kənan Əkşərov və informasiya təhlükəsizliyi şöbəsinin müdiri Fərid Zeynalovun təqdimatları dinlənib.

Yeni e-xidmət və e-təyinat sistemlərinin, altsistem və reyestrlərin, sosial sahədə Vahid İnformasiya Sisteminin, e-DOST platformasının yaradılması, "e-Arayış" sisteminin, habelə mövcud altsistemlərin (əmək müqaviləsi bildirişi, sosial ödənişlər, pensiya, sığorta, əlillik və s. üzrə altsistemlər) təkmilləşdirilməsi və funksional imkanlarının artırılması, IT sahəsində korporativ idarəçiliyin təkmilləşdirilməsi, təhlükəsiz və dayanıqlı informasiya infrastrukturunun inkişaf etdirilməsi sahələrində aparılan işlər və qarşıda duran vəzifələr müzakirə olunub.



## Qeyri-neft məhsullarının ixracı 30,5 faiz artıb

İxracla bağlı Azərbaycana hətta ABŞ-dan sifariş daxil olur

Əvvəl 1-ci səh.

İxrac edilən qeyri-neft məhsullarının siyahısında pambıq məhəli (133,8 milyon dollar) birinci olub. Ardınca pomidor (128,2 milyon dollar) və qızıl (116,9 milyon dollar) gəlir. Sözügedən dövrdə Rusiyaya 467,9 milyon, Türkiyəyə 359,3 milyon, İsveçrəyə 129,5 milyon, Gürcüstana 94 milyon və ABŞ-a 33,7 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub.

Icmaldə həmçinin iyul ayı üzrə göstəricilər açıqlanıb. Bildirilir ki, normalaşma prosesinin davam etdiyi iyul ayında ixracın dəyəri 2,6 mil-

yard dollar təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 55,7 faiz təşkil etməklə 192 milyon dollarlıq olub. Həmin ay ərzində yeyinti məhsulları üzrə ixrac ötən ilin müvafiq ayı ilə müqayisədə 6 faiz artaraq 43 milyon, qeyri-yeyinti məhsulları üzrə isə 80,1 faiz artaraq 149 milyon dollarlığa çatıb.

Iyulda qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya (64 milyon dollar) birinci, Türkiyə (49,9 milyon dollar) ikinci və Gürcüstana (13,9 milyon dollar) üçüncü olub. İxrac edilən qeyri-neft sektoruna aid malların siyahısına isə ilkin formalı polipropilen

(15 milyon dollarlıq), azot gübrələr (12,7 milyon dollarlıq) və saftalı (12,2 milyon dollarlıq) başçılıq edib.

"İxrac İcmalı" tərəfindən qeyri-neft sektoru üzrə 2021-ci ilin yanvar-iyul ayları üzrə həyata keçirilən ixracla bağlı həm qeyri-dövlət, həm də dövlət məxsus ixracatçı subyektlərin reytingi də tərtib edilib. Qeyri-dövlət ixracatçı subyektlərin reytingində ilk onluqda bu şirkətlər təmsil olunub: "MKT İstehsalat Kommersiya" MMC, "Azərbaycan İnterneyt Mayninq Kompani Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, "Local Garden", "P-Aqro" MMC, "Ba-

ku Steel Company" MMC, "Sun Food" MMC, "Azərbaycan Şəkər İstehsalat Birliyi" MMC, "Ram Beynəlxalq Neqliyyat və Ticarət LTD" MMC, "FruitLand" MMC və Cəfərov İlqar Südgül oğlu. Dövlət məxsus olan şirkətlərin siyahısına isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi" başçılıq edir. Daha sonra siyahıda bu şirkətlər yer alıblar: "Socar Polymer" MMC, "AzerGold" QSC, "Azeraluminium" MMC, "Azərpambıq Aqrar Sənaye Kompleksi" MMC, "Azərenerji" ATSC, "Azəripək" MMC, "Azərbaycan Demir Yolları" QSC, "Caspian Geo" MMC,

"Naxçıvan MR Dövlət Energetika Xidməti".

Icmaldə digər məlumat Azərbaycanın xarici ölkələrə qeyri-neft sektoruna aid xidmətlər göstərməsi ilə bağlıdır. Qeyd olunur ki, cari ilin yanvar-iyul aylarında "Azərkosmos" ASC tərəfindən dünyanın 31 ölkəsinə 28,7 milyon dollar dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) göstərilib. "Azərkosmos" ASC-nin xidmət ixracının gəliri onun ümumi gəlirlərinin 92 faizini təşkil edib. İyul ayında isə "Azərkosmos" ASC tərəfindən dünyanın 24 ölkəsinə 6,7 milyon dollarlıq xidmət ixrac olunub.

Icmaldə həmçinin məlumat verilir ki, hesabat dövrü Azərbaycanın xarici ölkələrə 283,6 milyon dollar dəyərində ixrac sifarişləri daxil olub. İyul ayında Azərbaycan portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 47 milyon dollar təşkil edib. Ən çox ixrac sifarişləri pambıq məhəli, toyuq əti, tütün, pambıq toxumu, noxud, meyvə tamlı süd, tikinti materialı, toyuq yumurtası, çay, şərab, nar şirəsi, bitki yağı, biyan kökü, şirniyyat, tibbi zəli və s. mallara olub. 7 ay ərzində portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə 9,6 milyon dollarla ABŞ, 5,8 milyon dollarla Birleşmiş Krallıq, 5,6 milyon dollarla Fransa, 3,7 milyon dollarla Malayziya və 1 milyon dollarla BƏƏ qərarlaşıb.

Məlumat üçün qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2021-ci ilin 31 iyul tarixinə kimi (55 ay ərzində) Azərbaycan portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 2,5 milyard dollar təşkil edib.

"İxrac İcmalı"nda həmçinin məlumat verilir ki, bu ilin avqust ayında "Bir Pəncərə" İxrac Dəstək Mərkəzi vasitəsilə həyata keçirilən qeyri-neft məhsulları üzrə ixracın dəyəri 30 milyon dollara çatıb. 2017-ci ildən 2021-ci ilin sentyabr ayınadək mərkəz vasitəsilə ixrac edilən mal və məhsulların dəyəri isə 655 milyon dollardır.

Bahadır İMANQULİYEV, "Azərbaycan"

## "Azeri Light" 72,48 dollara satılır



Azərbaycan neftinin qiyməti ucuzlaşıb. AZƏRTAC-ın dünənə olan məlumatına görə, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 0,19 dollar ucuzlaşaraq 72,48 dollar təşkil edib.

Qeyd edək ki, ötən ilin ikinci rübündən vəsət alan pandemiyanın təsiri nəticəsində neft qiymətləri minimum göstəricilərə enmişdi. Lakin global miqyasda vaksinasiya prosesi və effektiv karantin tədbirləri nəticəsində neft tələbatı bərpa olunub, qiymətlər artmağa başlayıb.

## NRYTN-dən yeni təqaüd proqramı

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN) təqaüd proqramı elan edib.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, layihənin məqsədi informasiya texnologiyalarının müxtəlif istiqamətləri üzrə ölkəmizdə kadrların yetişdirilməsini sürətləndirmək, həmin sahələrdəki mövcud çatışmazlıqları aradan qaldırmaq və bu istiqamətlərin ölkədə inkişafına töhfə verməkdir.

Təqaüd proqramından informasiya texnologiyalarının müvafiq istiqamətləri (bulud həlləri, bulud inzibatçılığı, böyük verilənlər, kibertəhlükəsizlik, avtomatika, elektronika, müxtəlif proqramlaşdırma dilləri, "UI/UX" dizayn və sair) üzrə bilik və bacarıqlarını artırmaq və peşə sahibi olmaq istəyən, yeni zamanda, bu bilik və bacarıqları tətbiq etmək üçün şəxsi keyfiyyətlərini inkişaf etdirməyi qarşısına məqsəd qoyan (sahibkarlıq, kommunikasiya, danişlıqlar və sair) 6-11-ci sinif şagirdləri, tələbələr və ali təhsilini başa vurmuş şəxslər, yeni ixtisasa yiyələnmək və ya biliklərini dərinləşdirmək istəyən hər kəs yararlanıla bilər. Oktyabr ayında kurslara başlayacaq iştirakçıların təhsil haqları nazirlik tərəfindən ödəniləcək. Proqram dövlət-özəl tərəfdaşlığı əsasında NRYTN-nin "Whelp" startapı ilə birgə təsis etdiyi "Code and More" təhsil layihəsi çərçivəsində keçiriləcək.

Bununla yanaşı, layihədə "Tech Academy", İsrail - Azərbaycan Təlim Mərkəzi və "İKT LAB" Təbii və Tədris Mərkəzi təhsil tərəfdaşları və Gənclər Fondu kommunikasiya tərəfdaşı kimi iştirak edir.

Hər bir ölkədə iqtisadi sabitliyin və sosial dayanıqlılığın əsas şərti etibarlı ərzaq təminatıdır. Bu sahədə Azərbaycanda həyata keçirilən tədbirlər hesabına uğurlu nəticələrə nail olunur. Ölkədə ərzaq təhlükəsizliyinin bir-başına asılı olduğu aqrar sahənin inkişafına yönəldilən irimiqyaslı tədbirlər nəticəsində qalır.

Aqrar sahəyə dövlət tərəfindən qoyulan investisiyalar ilbəil artıqca, uğurların sayı da çoxalır. Xüsusilə yeni texnikaların alınması, subsidiyaların ayrılması, güzəştli şərtlərlə gübrə və yanacaq, eləcə də kreditlərin verilməsi kəndini torpağa daha sıx bağlayır.

Ei arasında nə vaxtsa "ikinci çörək" adlandırılmış kartof bu gün də keçilməz ərzaq məhsulu sayılır. Doğrudur, son illər ölkəmizdə bu vacib məhsulun yetişdirilməsi ilə bir çox rayonlar da məşğul olur. Lakin Azərbaycanda kartofçuluğun inkişafı Gədəbəy rayonunun adı ilə bağlıdır. Kartofçuluqda rayon sakinləri zəngin təcrübə toplamışlar. Bir də ki, Gədəbəy kartofunun dadı tamam başqadır. Bu səbəbdən bazarada ona tələbat da çoxdur. Rayonda əkin sahələrinin ildən-ildən genişləndirilməsi və məhsuldarlığın artırılması ələ həmin tələbatın ödənilməsinə hesablanır.

Hər il olduğu kimi, bu il də Gədəbəyde bol kartof yetişdirilmişdir. Xeyli vaxtdır ki, fermerlər min bir zəhmətlə yetişdirdikləri kartofun yığımına başlamışlar. Gədəbəy Aqrar İnkişaf Mərkəzinin direktoru Aşef Nağıyevlə söhbət zamanı məlum oldu ki, məhsulun artıq yarıdan çoxu yığılmışdır. Bu işdə rayon icra hakimiyyəti və Aqrar İnkişaf Mərkəzi fermerlərə hər cür kömək edir. Xüsusilə toplanmış məhsulun sahədən anbarlara daşınmasında onların yardımına ehtiyac olur.

Xatırladaq ki, keçən il 10 min 400 hektarda kartof əkin fermerlər 125 min 735 ton məhsul toplamışlar ki, bu da hər hektardan 120,9 sentner məhsul deməkdir. Lakin bütün qüvvələri səfərbərliyə alan gədəbəylilər bu il həmin göstəricini 135 min tona, məhsuldarlığı isə 130 sentnerə çatdırmaq qarşılıqına məqsəd qoymuşlar. Yayın qarışq keçməsi rayonda məhsuldarlığa təsir göstərsə də, fermerlər nikbindirlər. Onlar builki məhsuldarlığın keçənildən çox olacağını ümid edirlər. Xüsusən kartof yığımının texnikalar vasitəsilə aparılması məhsulun vaxtında və itkisiz toplanmasına imkan verdiyindən əkinçilər ümidlərinin



## Gədəbəyde kartof yığımında yüksək göstəricilər əldə olunur

Məhsulun artıq yarıdan çoxu toplanıb

doğrulacağına əmindirlər. Əsasən yerli "Telman", Əmiri-600", "Ağçəçək" və digər sortlara üstünlük verən rayon sakinləri hər il bu sortlardan növbəti ilin əkinini üçün toxum da tədarük edirlər.

Hazırda ələ fermer təsərrüfatları var ki, kartof yığımını başa çatdırmışdır. Düz Resullu kəndindən olan fermerlər Vaqif Məmmədov və İmran Həsənov belələndirlər. Vaqif 7 hektar sahədən 105 ton məhsul götürüb ki, bu da hər hektardan 150 sentner kartof deməkdir. İmran Həsənov isə 6 hektarda kartof əkməmiş və 105 ton məhsul tədarük etmişdir. Amma məhsuldarlığa görə Saqib Yəhyayev yenə də rayonda birincidir. O, 16 hektar sahədən 560 ton məhsul toplamışdır. Hər hektardan 350 sentner kartof götürən fermer gələn il əkin sahələrini bir qədər də artırmağı planlaşdırır.

Ümumiyyətlə, Gədəbəyde ələ kənd yoxdur ki, orada sakinlər kartof əkinini ilə məşğul olmasınlar. Saratovka kəndinin sakinləri Oqtay Xəlilov 20, Əli İsmayılov 25, Ramiz Əliyev 7 hektarda yetişdirdi-

yi məhsulu vaxtında toplamaq üçün bütün qüvvələrini səfərbərliyə almışlar. Daşbulaq kəndinin sakini, II dərəcəli Əmək ordenli Hatif Fərzəliyev də onları sırasındadır.

Gədəbəyde yeni kartof sortlarının yetişdirilməsi üçün də əlverişli şərait var. Bu məqsədlə icra hakimiyyətinin təşəbbüsü ilə rayonda yeni yaradılmış yüksək məhsuldarlıq kartof sort nümunələrinin yetişdirilməsinə başlanılmışdır. Elə bu günlər rayon icra hakimiyyətinin başçısı İbrahim Mustafayevin və Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Elmar Allahverdiyevin iştirakı ilə əkin sahələrinə baxış keçirilmişdir. Baxış zamanı "Çənlibel", "Uğur", "Turan" və "Vaqif" sortlarının məhsuldarlığı yüksək qiymətləndirilmiş və həmin sortların əsasən dağlıq ərazilərdə dəyəri şəraitində ekilməsinin əhəmiyyəti qeyd olunmuşdur.

Sabir ƏLİYEV, "Azərbaycan"

## "Azərbaycan əhəmiyyətli tranzit ölkəsinə çevriləcək"

"İrann Çabəhar limanı vasitəsilə Hindistan ilə Rusiya arasındakı ticarət dövrüünün dəyəri 11 milyard dollar təşkil edir".

AZƏRTAC xəbər verir ki, bu barədə Çabəhar Azad İqtisadi Zonasının baş direktoru Əbdürrəhim Kordi mətbuata verdiyi açıqlamada deyib. O bildirib ki, Çabəhar limanı Cənub-Şərqi Asiya ölkələrinin ticarət dövrüylərinin artırılması üçün böyük imkan yaradıb. Bu ölkələr Çabəhar limanı vasitəsilə yeni bazarlara çıxış əldə edə bilərlər.

Məsələnin mahiyyəti ondan ibarətdir ki, yeni bazarlara çıxış üçün nəqliyyat dəhlizində istifadə etmək zəruridir. Bu dəhliz isə bildiyimiz kimi "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizidir. Məlum olduğu kimi, adı çəkilən dəhlizin 3 seqment var. Bunlar avtomobil, demir və dəniz yollarıdır. R.Kordinin qeyd etdiyi kimi, hazırda Hindistan ilə Rusiya arasında ticarət dövrüylərinin dəyəri 11 milyard təşkil edir. Yüklər İranda tranzit olaraq Xəzər dənizi vasitəsilə Rusiyaya daşınır. Hindistanın Mumbai limanından yüklər Çabəhar limanına daxil olur, buradan yük maşınları ilə Ənzəli limanına daşınır və bir daha gəmilərlə yüklənərək Rusiyanın Astarax limanına yola salınır. Göründüyü kimi, ixrac malları bir neçə dəfə yüklənməyə məruz qalır. Bu vəziyyət vaxt itkisi ilə yanaşı, maliyyə xərclərinin artmasına da səbəb olur və sərflə yükdaşımaya hesab edilmir. Odur ki, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizinin demir yolu seqmentinin aktual xarakter alması üzə çıxir. Təsəvvürü deyil ki, R.Kordi yaxın gələcəkdə Rusiya, Hindistan və İranın nümayəndələrinin bir araya gələrək konfrans keçirəcəklərini bildirir. Konfransda yüklərin daha rahat və tez çatdırılması məsələsi müzakirə ediləcək.

## "Azərsu" ASC 1,6 milyondan çox abonentə xidmət edir

"Azərsu" ASC yanında İctimai Şurasının növbəti iclası keçirilib. ASC-dən AZƏRTAC-a bildirilib ki, qurumun sədr müavini Kəçəri Həsənov şura üzvlərinə məsələləri təqdim edib.

Qeyd edib ki, ASC-nin bütün strukturları şura üzvləri ilə əməkdaşlıq üçün açıqdır və qaldırılmış məsələlərin həllində operativ dəstək göstəriləcək: "İçməli və tullantı su təsərrüfatı çox geniş və əhatəli sahədir. Suyun emalı, nəqli, anbarlanması, şəbəkəyə ötürülməsi, abonentlərə çatdırılması, tullantı suların təmizlənməsi, neqli, təmizlənməsi və kənarlaşdırılmasının hər biri mürəkkəb texnoloji prosesdir.

ASC 1 milyon 650 mindən çox abonentə xidmət göstərir və əsas hədəfimiz müştəri məmnunluğunun təmin olunmasıdır. Artıq İctimai Şura üzvlərindən "Azərsu" ya maraqlarınız daxil olur, müraciətlərin hər biri aradan götürülür. Gələcəkdə sizinlə birlikdə gələcəyimiz işlər çox olacaq, müştəri məmnunluğunun təmin olunması üçün birlikdə çalışacağıq. Sizin normal fəaliyyətiniz üçün inzibati binada otaq ayrılıb və digər texniki tədbirlər də görülür. Eyni zamanda, emal müəssisələrinə, su mənbələrinə, tullantı sistemlərinə qurğulara, Mərkəzi laboratoriyaya və digər obyektlərimizə səfərləriniz təşkil olunacaq".



# Biz birlikdə güclüyük!

## Koronavirusun «mu» ştammi ilə digər ştammların simptomları arasında kəskin fərq yoxdur

Əvvəli 1-ci seh.

Tibb elmləri doktoru, professor Əlçin Sadiqov AZƏRTAC-a koronavirusun «mu» ştammi ilə bağlı məlumat verir.

Professor bildirib ki, «mu» ştamminin simptomlarında xüsusi fərq yoxdur: «Ümumiyyətlə, koronavirusun mövcud olan bütün ştammları arasında kəskin simptom fərqi müşahidə edilmir. Ola bilər ki, hansısa klinik əlamət bir ştamda daha kəskin,

digərində daha zəif olsun. Bu, mümkündür. Məsələn, «Delta» ştammi yeni yayılmağa başlayanda mütəxəssislər qeyd edirdilər ki, həmin ştammla yoluxma zamanı virus əsasən üst tənəffüs yollarına təsir göstərir. Təcrübədə əsasən isə aydın oldu ki, «Delta» ştammi digərlərindən daha ağır gedişə malikdir və daha öldürücüdür».

Ə.Sadiqovun dediyinə görə, istənilən halda koronavirus əleyhinə vaksinasiya əhəmiyyətini saxlayır:



«Peyvənd virusa yoluxmanın qarşısını ala bilməyə, kliniki gedişə nəzərdə saxlamağa imkan verir. Hazırda COVID-19-dan qorunmanın əsas yolu vaksin vurmaqdır. Bununla yanaşı isə, əlbəttə ki, tibbi maskadan istifadəni, kütləvi toplaşmalardan yayınmağı unutmaq olmaz. Onu da qeyd edim ki, cəmiyyətdə koronavirusa münasibət köklü surətdə dəyişib. Demək olar ki, hər kəsin ailəsində, ətrafında kimsə koronavirusa yoluxaraq vəziyyəti ağırlaşdırıb və ya dünyasını dəyişib. Bu, vətəndaşların daha məsuliyyətli olmasına səbəb olur. Vətəndaşları qızıl qaydalara əməl etməyə və peyvənd vurdurmağa çağırıram. Çünki vaksinasiya, doğrudan da, ölüm riskini kəskin şəkildə azaldır və xəstəliyin klinik gedişini yüngülləşdirir».

Qeyd edək ki, sentyabrın 7-də Türkiyədə 2 nəfərin «mu» ştammi ilə yoluxması faktı qeydə alınıb.

## Akif QURBANOV: «Yeniyyətlərə yalnız «Pfizer» peyvəndinin vurulması digər vaksinlərin təhlükəli olması mənasını vermir»

Avropa Dərman Agentliyi və Amerika Ərzaq və Dərman Administrasiyasının mRNT platformasında hazırlanan «Pfizer» peyvəndinin yeniyyətlərə vurulmasına dair rəsmi icazəsi var. Yeni növ koronavirus (COVID-19) əleyhinə istifadə edilən «Pfizer» peyvəndinin təlimatında həmin vaksinin 12 yaşdan yuxarı olanlar üçün əks-göstəriş olmadığı qeyd olunub.



digərlərinin təhlükəli olması mənasını vermir: «Sadəcə olaraq, Azərbaycanda koronavirus infeksiyası əleyhinə istifadə edilən digər «CoronoVac» və «Sputnik V» peyvəndlərinin 18 yaşdan aşağı olanlar üçün istifadəsinə icazə yoxdur. Həmin peyvəndlərin təlimatında belə göstəriş qeyd olunmayıb».

Xatırladaq ki, sentyabrın 7-dən etibarən Azərbaycanda 16-18 yaşlı yeniyyətlər istisna hallarda koronavirus əleyhinə vaksinasiyadan keçə bilərlər. Yeniyyətlərin vaksinasiyası üçün <https://randevu.its.gov.az/> saytına daxil olaraq, «COVID-19 vaksini randevu» elektron xidmətindən istifadə etməklə koronavirus xəstəliyinə əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürmək mümkündür.

Bu barədə AZƏRTAC-a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyəti yanında tibbi-elmi komitənin sədri, professor Akif Qurbanov məlumat verir.

Professor bildirib ki, 16-18 yaşlı yeniyyətlərə yalnız «Pfizer» peyvəndinin vurulması

## Son 5 ayda COVID-19-dan sağalanlar peyvənd vurdura bilərlər

Sentyabrın 8-dən etibarən son 5 ayda COVID-19 testi pozitiv çıxan xəstələr vaksinasiyaya oluna bilərlər.



AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi birgə məlumat yayıb.

Məlumatla əsasən, bunun üçün randevu.its.gov.az saytına daxil olaraq koronavirus xəstəliyinə əleyhinə vaksinasiya üçün onlayn qaydada növbə götürülməlidir.

Qeyd edək ki, «İmmunitet sertifikatı»nın etibarlılıq müddəti 6 aydır. İmmunitet və peyvənd sertifikatları 24 saat ərzində elektron sistemdə öz əksini tapır.

## DİN: «Ötən gün 5 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanaraq saxlanılıb»

Sentyabr 7-də daxili işlər orqanlarının əməkdaşları tərəfindən respublika ərazisində 5 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanaraq saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, polis əməkdaşları onlara izah edici söhbət aparıb, tibbi prosedurları gözləməklə həmin şəxsləri yaşadığı evə qayıtarıblar. Bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə 2 nəfər barəsində cinayət işi başlanıb, istintaq araşdırmaları davam etdirilir.

# Narkomaniyaya qarşı mübarizə gücləndirilməlidir

Cəmiyyət ona qoşulmasa, bu bəşəri fəlakətin miqyası daha da yüksələ bilər

Bütün məsələlərdə ayıq-sayıq olmağı unutmasaq da, nədənsə son dövrlər narkomaniyanın ölkəmizdə «ayaq açılıb» genişlənməsi təkcə ailələri deyil, cəmiyyəti, eləcə də hakimiyyəti ciddi narahat edir. Əlbəttə ki, 44 günlük Vətən müharibəsindən qalib çıxan bir xalqın «ağ ölüm» təbə olması qətiyyətlə qəbul ediləməzdir.

Acınacaqlısı odur ki, tibb mütəxəssisləri, hətta paytaxt Bakıda fəaliyyət göstərən bəzi apteklərdə narkotik tərkibli həblərin qanunsuz satışı barədə də heç bir sənədlə təminat yoxdur. Ona görə də ölkədə narkotiklərə qarşı hüquq mühafizə orqanları ilə yanaşı, ictimaiyyətin də mübarizə aparmasının vacibliyi xüsusən önəm daşıyır.

Akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin həkim, tibb elmləri doktoru Zərraf Şirinovun fikrincə, bu məsələdə vəziyyətin gərginliyindən xəbər verir. Həkim deyir ki, hər gecə biriki beşə xəstə təcili yardımla çağırıldığı akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə gətirilir:

«...Teəssüf ki, onların sayı ildən-ildən kəskin şəkildə artır. Bu da narkomaniyanın



geniş yayılmasının bir sübutudur. Narkotik istifadəçilərinin qollarında, bələk və əllərinin üstündə, eləcə də baldır nahiyələrində çapıqlar olur. Onlar özərlərinə qəsd edəndə ayıq olmur və nə etdiklərinin fərqinə belə vərə bilmirlər. Deməli, onlar «özünəqəsd»ə yenidən başlayanda əlin üstündən, dirsek venasından istifadə edirlər. Sonra bu damarlar sklerozlaşır, sıradan çıxır. Bu zaman özləri öz bud venasına, hətta bud arteriyasına iynəni yeridirlər. Bir müddətdən sonra bud arteri-

yası və ya venası dağılır, onun ətrafında hematoma və irinlənmiş hematomadan qanaxma baş verir. Təcili yardım üçün onlar Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinə gətirilir. Əməliyyat arteriyanın, venanın bağlanması, hətta aşağı ətrafın amputasiyası ilə də nəticələnir. Bax, belə bir bələdir narkomaniya...»



lirin sayının artmasıdır: «...Bakıda, Nərimanov rayonunda narkodispenser var. Onların müayinə və müalicəsi orada mümkündür...»

Acınacaqlı hal odur ki, həbsxanada cəza çəkənlərin də əksəriyyəti narkomaniya və oğurluq maddəsi ilə «yatanlar»dır. Vaxtilə aministiyaya düşənlərdən və ya əfv olunan keçmiş məhbuslardan hansı maddə ilə cəza çəkdiyini soruşduqda, az qala, əksəriyyətinin cavabından «adamin başına hava gəlirdi».

## Ənənəvi təhsilə keçid elmi-statistik təhlillərə əsaslanır

«Təhsil Nazirliyinin sentyabrın 7-də keçirilən brifinqində cari vəziyyət, yerli xüsusiyyətlər və beynəlxalq təcrübədəki təbiiqlər nəzərə alınaraq ənənəvi təhsil prosesinin bərpa olunması ilə bağlı alınmış qərar haqqında ictimaiyyətə məlumat verilib. Belə ki, verilmiş qərara əsasən, sentyabrın 22-dən ümumtəhsil müəssisələrinin I-IV siniflərində, sentyabrın 29-dan isə V-XI siniflərində, həmçinin orta ixtisas və ali təhsil müəssisələrində tədris prosesi ənənəvi qaydada həyata keçiriləcək.

Hər zaman olduğu kimi, nazirliyin qərarları elmi-statistik təhlillərə əsaslanır. Sürətlə dəyişən vəziyyətlərdə çevik təhlillərin aparılması çətin olsa da, gündəlik yoluxma sayı, vaksinasiya dinamika və cəmiyyətin pandemiya şəraitində yaşama təcrübələrinin artması nəzərə alınaraq ənənəvi təhsilə keçid qərar verilib».

Bunu AZƏRTAC-a açıqlamasında Təhsil İnstitutunun Strateji təhsil tədqiqatları və inkişaf layihələrinin rəhbəri Könül Abaslı deyib.

O bildirib ki, səhiyyə sisteminin təcrübəsinin artması, yoluxma hallarının azalması, vaksinasiya prosesinin xüsusilə son bir ayda sürətlənməsi, sentyabr ayının sonuna qədər 4 milyondan çox vətəndaşın hər iki doza vaksin edilmiş olacağını proqnozlaşdırılması qərara təsir edən amillərdəndir. Müqayisə üçün qeyd edək ki, avqust ayının ortalarında təxminən hər iki dozaya qəbul etmiş vətəndaşlarımızın sayı cəmi 2,5 milyon olub.

Pandemiyanın başladığı dövrdən bu günə qədər müxtəlif ölkələrin pandemiya dövründə həyata keçirdiyi təhsil siyasəti və təbiiqləri əsas götürülərək təhsil müəssisələrinin bağlı qalmasını ortaya çıxaraçağı mənfii nəticələr və bu nəticələrin aradan qaldırılması istiqamətində atılması zəruri olan addımlar ilə əlaqəli müxtəlif genişmiqyaslı tədqiqatlar hə-

yata keçirilib. Dünya Bankı, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı, UNESCO, UNICEF, Fövqəladə Hallarda Təhsil üzrə Müəssisələrarası Şəbəkə (INEE) kimi beynəlxalq təşkilatlar mövzu ilə əlaqəli müxtəlif tədqiqatlar aparıb. Aparılmış tədqiqatlar təhsil müəssisələrinin bağlı qalmasını yaradacağı riskləri 3 əsas istiqamət üzrə dəyərləndirib. Bu risklər əsasən təhsildə fürsət və imkan bərabərsizliyinin ortaya çıxması və ya miqyasının daha da artması, təhsil prosesindən uzun müddət ayrı qalan təhsilçilərin öyrənmə itkilərinin artması və son olaraq isə təhsil müəssisəsi ilə əlaqəli zəifləyən təhsilçilərdə davamiyyətin azalması və bununla da təhsil müəssisələrindən uzaqlaşma hallarının artması kimi qeyd olunub.

Pandemiya dövründə təhsildə fürsət və imkanların bərabərsizliyi təhsil prosesinin iştirakçılarının rəqəmsal texnologiyalara əlçatanlığı, internetə çıxışı və rəqəmsal savadlılığı kimi meyarlarla ölçülür. Sadalanan meyarlar baxımından müxtəlif qruplar arasında yaranan kəskin fərq «rəqəmsal uçurum» olaraq ifadə edilir. Pandemiyanın davam etdiyi müddətdə təhsil prosesinin məsafədən təşkil edilən rəqəmsal uçurum mövzusunda aktuallaşdırılıb.

İkinci risk olaraq qeyd olunan öyrənmə itkisinin təhsilçilərin fiziki və zehni sağlamlıqlarına, onların gələcək həyatına mənfii təsir edəcəyi proqnozlaşdırılıb.

Üçüncü risk olaraq qiymətləndirilən tədris prosesində və təhsil müəssisəsindən uzaqlaşma hallarının artması həm fərdlərin şəxsi inkişafının, həm də sosial rifahın pisləşməsinə səbəb olacaq.

«Məsafədən təhsilin pandemiya dövründə məcburi bir seçim olduğu hər zaman qeyd olunur. Təhsil Nazirliyinin mümkün olan ən qısa zamanda ənənəvi təhsilə bərpa etməsi çox mühüm və düzgün qərarıdır», - deyir K.Abaslı fikrini yekunlaşdırıb.

## Koronavirusun ölkə xaricindən idxal olunma halı 0,4 faizdir

Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına bölgələr üzrə yoluxma göstəriciləri açıqlanıb.



AZƏRTAC koronavirusun faizli paytaxtın payına düşür. Bundan əlavə, həmin göstəri-

ci Abşeron rayonunda 13,3, Aran rayonlarında 11,8, Gəncə-Qazax bölgəsində 6,9, Şəki-Zaqatalada 3,7, Quba-Xaçmazda 3, Lənkəranda 2,6, Dağlıq Şirvanı 2,4, Qarabağda 1,3, Naxçıvan Muxtar Respublikasında 0,06 faiz təşkil edir. Ölkə xaricindən idxal olunma halı 0,4 faizdir.

## Tibb bacısının peyvəndi israf etməsi ilə bağlı inzibati xəta haqqında icraat məhkəməyə göndərilib

Koronavirus pandemiyasının yayılmasının qarşısını alması məqsədilə ölkəmizdə aparılan genişmiqyaslı vaksinasiya prosesi-ne qarşı yönəlməmiş qanunsuz əməllərə qarşı prokurorluq orqanları tərəfindən kompleks mübarizə tədbirləri davam etdirilir.

Goranboy Rayon Prokurorluğundan AZƏRTAC-a daxil olan məlumatda bildirilib ki, rayon mərkəzi xəstəxanasının əməkdaşının qanunsuz hərəkətləri barədə vətəndaş müraciəti əsasında rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı müəyyən olunub ki, iyunun 24-də həmin xəstəxananın tibb bacısı Nabat Əliyeva peyvəndənmə üçün müraciət

etmiş rayon sakininə peyvənd vurmaq məqsədilə vaksini sprişə dolduraraq vurma görünüşü formalaşdırıb və həmin şəxs peyvəndənməmiş kimi qeydə alınıb. Nəticədə dövlət hesabına alınaraq pulsuz şəkildə əhaliyə vurulan peyvənd təyinatı üzrə istifadə edilməyərək israf olunub.

Nabat Əliyevanın barəsində İnzibati Xətalara Məcəlləsinin 211.1-ci (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) və 227-ci (xirdə talama) maddələri ilə inzibati xəta haqqında icraat başlanılaraq aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib.

Goranboy rayon məhkəməsinin qərarı ilə Nabat Əliyevaya 200 saat ictimai işlər növdə inzibati tənbeh təbiiqləndirilib.

Məhəmməd NƏRİMANOĞLU,  
«Azərbaycan»









# Yoxsul Ermənistanda yaşayış gündən-günə ağırlaşır



Əvvəli 1-ci səh.

Qeyd edək ki, Azərbaycanın işğal edilmiş ərazilərindən Ermənistan daşınan mal-qaranın hesabına ölkədə malətin qiyməti sabit qalırdı. Bunu ermənilərin özləri də etiraf edirlər. İndi isə bu, mümkün olmadığından Ermənistan daşınan mal-qaranın qiyməti ilin sonuna qədər artmaqda davam etdi. Bu il isə qiymətlər yenidən artıb və demək olar ki, ötən illəki səviyyəni ötürüb. Böhrandan öncəki 2019-cu il barədə isə heç danışmağa dəyməz...

Bununla belə, ölkədə uzunmüddətli tikinti fəallığı azalıb. 2020-ci ilin əvvəlində müqayisədə 2021-ci ilin birinci yarısında İrəvanda torpaq sahələrinin satışı 20 faizə yaxın azalıb. İyul ayında isə, ötən illə müqayisədə belə əməliyyatların sayı 30 faiz aşağı düşüb.

Komissiyanın sədri bildirib ki, 2 ay ərzində yeni platforma işə salınacaq və orada onlayn rejimdə qiymət dəyişikliklərini və onların nəticələrini izləmək mümkün olacaq.

Bu isə o deməkdir ki, normal qidadan və ləyaqətli insan yaşayışından məhrum olmuş yoxsul ölkənin sakinlərinə onlayn rejimdə növbəti qiymət dəyişikliklərini və onların nəticələrini izləmək qalacaq.

İndi komissiya son aylar nəzərəcarpaq dərəcədə bahalanan benzin bazarını öyrənir.

Ermənistan daşınmaz əmlak qiymətləri də ötən illə pik həddini keçib. 2020-ci ildə böhran və lokdauna baxmayaraq, mənzillərin qiyməti ilin sonuna qədər artmaqda davam etdi. Bu il isə qiymətlər yenidən artıb və demək olar ki, ötən illəki səviyyəni ötürüb. Böhrandan öncəki 2019-cu il barədə isə heç danışmağa dəyməz...

Bununla belə, ölkədə uzunmüddətli tikinti fəallığı azalıb. 2020-ci ilin əvvəlində müqayisədə 2021-ci ilin birinci yarısında İrəvanda torpaq sahələrinin satışı 20 faizə yaxın azalıb. İyul ayında isə, ötən illə müqayisədə belə əməliyyatların sayı 30 faiz aşağı düşüb.

Komissiyanın sədri bildirib ki, 2 ay ərzində yeni platforma işə salınacaq və orada onlayn rejimdə qiymət dəyişikliklərini və onların nəticələrini izləmək mümkün olacaq.

Bu isə o deməkdir ki, normal qidadan və ləyaqətli insan yaşayışından məhrum olmuş yoxsul ölkənin sakinlərinə onlayn rejimdə növbəti qiymət dəyişikliklərini və onların nəticələrini izləmək qalacaq.

**Rizvan CƏFƏROV,**  
"Azərbaycan"

## Qanunsuz silahlı birləşməyə qoşulan şəxslər həbs olunublar

Xarici dövlətin ərazisində qanunsuz silahlı birləşmənin tərkibində iştirak edən şəxslər Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat-istintaq tədbirləri nəticəsində saxlanılaraq məsuliyyətə cəlb olunublar.

DTX-nin İctimai Əlaqələr şöbəsinin AZƏRTAC-a bildirdiyi ki, istintaqla Azərbaycan Respublikasının vətəndaşları - 1980-ci il təvəllüdü Cumayev Mənsur Məmmədli oğlunun və 1971-ci il təvəllüdü Cahangirov Nəsir Qaçay oğlunun ölkə hüdudlarından kənar, gətirdikləri dövlət və Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəallığına iştirak etdikləri müəyyən edilmişdir.

Aparılmış araşdırmalar nəticəsində məlum olub ki, Mənsur Cumayev və Nəsir Cahangirov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (Azərbaycan Respublikasından kənar qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin fəallığına iştirak etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunublar və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Adları qeyd olunan şəxslər istintaq zamanı törətdikləri cinayət əməlini etiraf edib və peşmançılıq hissi keçirdiklərini səmimi şəkildə bildiriblər.

Hazırda cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

## "Azercell" İkinci Qarabağ müharibəsi şəhidlərinin övladları və qaziləri üçün peşə təlimlərinin keçirilməsinə dəstək oldu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycanın Amerika Ticarət Palatası İctimai Birliyinin (AmCham Azərbaycan), "Azercell Telecom" MMC-nin və Azərbaycan Gənclərinin Nailiyyəti İctimai Birliyinin (JA Azərbaycan) tərəfdarlığı ilə 44 günlük Vətən müharibəsinin qaziləri və şəhid ailələrinin övladlarına dəstək olaraq yeni sosial təşəbbüsə start verildi.

Bələ ki, "Peşəkar İnkişaf və Karyera Hazırlığı" adlı yeni layihə çərçivəsində torpaqlarımızın azadlığı uğrunda döyüşən müharibə qaziləri və vətən üçün canından keçən şəhidlərin övladlarına peşə istiqamətini seçməyə və öz potensiallarını reallaşdırmağa dəstək olan təlimlər təşkil ediləcək.

Qeyd edək ki, təlimlər onlayn şəkildə həyata keçiriləcək. Layihənin 25 iştirakçısı ingilis dili və kompüter kurslarına cəlb olunacaqlar. Bununla yanaşı, layihənin çərçivəsində gənclər peşəkar inkişaf üzrə karyera təlimləri də təşkil ediləcək.



Layihə boyunca iştirakçıları yüksək sürətlə mobil internet xidmətləri ilə ölkənin lider mobil operatoru "Azercell" təmin edəcək. Belə ki, iştirakçılara "Azercell" tərəfindən datakart və 6 ay ərzində 5G həcmində mobil internet paketi təqdim ediləcək. Eyni zamanda, layihənin onlayn təşkilini dəstəkləmək üçün AmCham üzvləri tərəfindən hər bir iştirakçıya kompüter də ayrılıb. Təlimlər "Celt Colleges" və "JA Azərbaycan" in peşəkarları tərəfindən keçiriləcək. Layihəni uğurlu şəkildə başa vurmaq üçün iştirakçılar AmCham-a üzv olan şirkətlərdə

təcrübə keçmək imkanı da əldə edəcəklər. İştirakçıların siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim ediləcək.

"Azercell" həm 44 günlük müharibə dövründə, həm də sonrakı müddətdə hər kəşə şərafət və ləyaqət nümunəsi olan şəhid və qazi ailələrinin diqqət mərkəzində saxlayıb, xüsusi sosial layihələrin təşəbbüskarı kimi çıxış edib. Vətən müharibəsində şəhid olmuş və yaralanmış hərbiçilərin faktura borcları ləğv edilib. Böyük amallar uğrunda canını fəda edən hərbiçilərimizin övladlarına psixoloji dəstək məqsədilə təlimlər təşkil olunub. Həmçinin balacaların öz qəhrəman ataları haqqda xatirələrindən ibarət kitab dərc olunması planlaşdırılır. Bütün Azərbaycan xalqı üçün önəmli olan bu zamanda xalqın əməkdaşlarından ibarət "Azercell Könüllüləri" də xeyriyyə təşəbbüsləri həyata keçirərək ölkənin ictimai həyatında fəal iştirak ediblər. Fəaliyyətində milli-mənəvi dəyərləri daim yüksək tutan "Azercell" şirkəti bundan sonra da hüsnlik zirvəsi olan şəhid və qazi ailələrinə dəstək olmağa davam edəcək.

## B İ L D İ R İ Ş

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən 20 avqust 2021-ci il tarixdə keçirilmiş "Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi məqsədi ilə gənclər mərkəzlərinin xidmətinin göstərilməsi (Bakı şəhəri (12 rayon üzrə) və Ağsəhər, Ağcabədi, Ağstafa, Ağdam, Ağsu, Astara, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Cəlilabad, Daşkəsən, Füzuli, Gədəbəy, Gəncə, Goranboy, Göyçay, Göygöl, Hacıqabul, Xaçmaz, İmişli, İsmayilli, Qax, Qazax, Qəbələ, Quba, Qusar, Lerik, Lənkəran, Masallı, Mingəçevir, Naftalan, Neftçala, Oğuz, Saatlı, Sabirabad, Salyan, Samux, Sumqayıt, Siyəzen, Şabran, Şamaxı, Şəki, Şəmkir, Şirvan, Tərtər, Tovuz, Ucar, Yardımlı, Yevlax, Zaqatala, Zərdab şəhər və rayonları üzrə)" müsabiqənin qalibləri Mingəçevir şəhəri üzrə "Yeni Həyat" Humanitar və Sosial Dəstək İctimai Birliyi, Cəlilabad rayonu üzrə "Sağlam Mühit" İctimai Birliyi, Daşkəsən rayonu üzrə "Vətəndaşların Sosial Rifahı Naminə" İctimai Birliyi, Göygöl rayonu üzrə "Əli Qadınlar Cəmiyyəti" İctimai Birliyi, Saatlı rayonu üzrə "Regionların Sosial İqtisadi İnkişafına Dəstək" İctimai Birliyi, Bərdə rayonu üzrə "Sosial-İqtisadi Təşəbbüslərə Dəstək" İctimai Birliyi, Ağsəhər rayonu üzrə "İnküviz Cəmiyyət Naminə" Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyi, Göyçay rayonu üzrə "Gəncliyin Səsi" Maarifləndirmə İctimai Birliyi, İsmayilli rayonu üzrə "Azad İqtisadiyyatın inkişafına yardım" İctimai Birliyi, Biləsuvar rayonu üzrə "Əlillərin Beynəlxalq Əməkdaşlığı Üzrə" İctimai Birliyi, Hacıqabul rayonu üzrə "Ailələrin Maarifləndirilməsi" İctimai Birliyi, Ağstafa rayonu üzrə "Sosial-İqtisadi Təşəbbüslərə Dəstək" İctimai Birliyi, Neftçala rayonu üzrə "Uşaq və Gənclərin İnkişafına Dəstək" İctimai Birliyi, Quba rayonu üzrə "Müstəqil Həyat Tərzini" İctimai Birliyi, Oğuz rayonu üzrə "Mərhəmət" Kimsəsizlərə Yardım İctimai Birliyi, Şirvan şəhəri üzrə "Azərbaycan Qadınlarının Haqlarını Müdafiə Mərkəzi" İctimai Birliyi, Samux rayonu üzrə "Regionların Sosial İqtisadi İnkişafına Dəstək" İctimai Birliyi, Gəncə şəhəri üzrə "Uşaq və Gənclərin İnkişafına Dəstək" İctimai Birliyi, Bakı şəhəri Nizami rayonu üzrə "İnküviz Cəmiyyət Naminə" Əlilliyi olan Şəxslərə Dəstək İctimai Birliyi, Naftalan şəhəri üzrə "Gəncliyin Səsi" Maarifləndirmə İctimai Birliyi, Ağcabədi rayonu üzrə "Ailələrin Maarifləndirilməsi" İctimai Birliyi, Şəki "Azərbaycan Qadınlarının Haqlarını Müdafiə Mərkəzi" İctimai Birliyi, Xaçmaz rayonu üzrə "Müstəqil Həyat Tərzini" İctimai Birliyi, Qəbələ rayonu üzrə "Azərbaycan Uşaqları" İctimai Birliyi, Sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial reabilitasiya mərkəzlərinin fəaliyyətində iştirakı (Bakı şəhəri Yasamal, Sabunçu, Nəsimi, Gəncə, Ağcabədi, Ağsu, Beyləqan, İmişli, Kürdəmər, Qəbələ, Oobustan, Siyəzen, Şabran, Şamaxı, Oğuz, Şəki, Şirvan, Hacıqabul, Sabirabad şəhər və rayonları üzrə) müsabiqənin qalibləri Bakı şəhəri Sabunçu rayonu üzrə "Sağlam Həyat Tərzini" İctimai Birliyi, Ağcabədi rayonu üzrə "Azərbaycan Uşaqları" İctimai Birliyi, Gəncə şəhəri üzrə "Sağlam Yaşayış" İctimai Birliyi, Oğuz rayonu üzrə "Mərhəmət" Kimsəsizlərə Yardım İctimai Birliyi, Gəncə şəhəri üzrə "Regional inkişaf üzrə maarifləndirmə" İctimai Birliyi, Ağsu rayonu üzrə "Ailə Dünyası" Ailələrə Hüquqı Yardım İctimai Birliyi, Hacıqabul rayonu üzrə "Azərbaycan Qadınlarının Haqlarını Müdafiə Mərkəzi" İctimai Birliyi, Qəbələ rayonu üzrə "Mərhəmət" Kimsəsizlərə Yardım İctimai Birliyi, Şabran rayonu üzrə "Müstəqil Həyat Tərzini" İctimai Birliyi, Zərdab rayonu üzrə "Azərbaycan Qadınlarının Haqlarını Müdafiə Mərkəzi" İctimai Birliyi, Ağcabədi rayonu üzrə "Azərbaycan Uşaqları" İctimai Birliyi, Siyəzen rayonu üzrə "Müstəqil Həyat Tərzini" İctimai Birliyi, Şirvan şəhəri üzrə "Sağlam Yaşayış" Gənclərin Maarifləndirilməsi İctimai Birliyi, Şamaxı şəhəri üzrə "Sosial hüquqların araşdırılması" İctimai Birliyi, İmişli rayonu üzrə "Mərhəmət" Kimsəsizlərə Yardım İctimai Birliyi, "İnsan alverci qurbanları üçün sosial-reabilitasiya mərkəzinin fəaliyyətinin təşkili" adlı müsabiqənin qalibləri "Ailə Dünyası" Ailələrə Hüquqı Yardım İctimai Birliyi və "Ümidli Gələcək" Sosial Təşəbbüslər İctimai Birliyi olmuşdur. "Ahıllar üçün gənclər qayğı mərkəzlərinin fəaliyyətində iştirakı (Ağsəhər, Sumqayıt, Gəncə, Bakı şəhəri Sabunçu, Xəzər, Binəqədi, Pırrallı, Mingəçevir, Lənkəran, Xaçmaz şəhər və rayonları üzrə) adlı müsabiqə baş tutmamış hesab edilmişdir.

Müsabiqə komissiyası

## B İ L D İ R İ Ş

"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxsi tərəfindən "Ümumprofil müalicə müəssisələrinin fəaliyyətində istifadə olunan tibbi ləvazimatların" satın alınması üzrə keçirilmiş açıq tender prosedurunun qalibləri 6 iddiaçı "Avromed Company" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Arash Medical Company" Qapalı Səhmdar Cəmiyyəti, "Zeytun Pharmaceuticals" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Medeks" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Paşa-K" Firması, "JBA Group" Məhdud Məsuliyyətli Cəmiyyəti müəyyən edilmişdir.

31.08.2021-ci il tarixdə "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxsi ilə "Avromed Company" Məhdud Məsuliyyətli Cəmiyyəti 450 179.09 (dörd yüz əlli min yüz yeddi doqquz min otuz beş manat 09 qəpik) manat, "Arash Medical Company" Qapalı Səhmdar Cəmiyyəti 587 853.58 (beş yüz səksən yeddi min səkkiz yüz əlli üç manat 58 qəpik) manat, "Zeytun Pharmaceuticals" Məhdud Məsuliyyətli Cəmiyyəti 1 635 480.00 (bir milyon altı yüz otuz beş min dörd yüz səksən manat 00 qəpik) manat, "Medeks" Məhdud Məsuliyyətli Cəmiyyəti 1 203 151.60 (bir milyon iki yüz otuz beş min dörd yüz əlli bir manat 60 qəpik) manat, "Paşa-K" Firması 333 734.56 (üç yüz otuz üç min yeddi yüz dörd manat 56 qəpik) manat və "JBA Group" Məhdud Məsuliyyətli Cəmiyyəti 183 539.62 (bir yüz səksən üç min beş yüz otuz doqquz manat 62 qəpik) manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Tender komissiyası

## ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Əliyevə Azərbaycan Məliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılova atası

AYNA XANIMIN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbəliyev və AHİK-in kollektivi AHİK-in katibi - Aparat rəhbəri Həsən Cəfərova əzizi

MƏHƏRRƏM MÜƏLLİMİN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Xaçmaz Rayon Məhkəməsinin sədri Xıdır Quliyev Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayevə anası

SİMÜZƏR XANIMIN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Azərbaycan Məliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Zaur Mikayılova atası

RAUF MİKAYILOVUN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva və Aparatın kollektivi iş yoldaşları Sevinc Şenere atası

MƏHƏRRƏM CƏBRAYILOVUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

## B İ L D İ R İ Ş

"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxsi tərəfindən "Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Hematologiya bölməsi üçün spesifik dərman vasitələrinin satın alınması üzrə keçirilmiş açıq tender (elektron) prosedurunun qalibləri 3 iddiaçı "Yurd Pharma" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Referans Pharmaceuticals" Məhdud Məsuliyyətli Cəmiyyəti və "Keşəli" Məhdud Məsuliyyətli Cəmiyyəti müəyyən edilmişdir.

06.09.2021-ci il tarixdə "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi" publik hüquqi şəxsi ilə "Yurd Pharma" Məhdud Məsuliyyətli Cəmiyyəti 385,084.74 (üç yüz səksən beş min səksən dörd manat 74 qəpik) manat, "Referans Pharmaceuticals" Məhdud Məsuliyyətli Cəmiyyəti 340,439.44 (üç yüz qırx min dörd yüz otuz doqquz manat 44 qəpik) manat, "Keşəli" Məhdud Məsuliyyətli Cəmiyyəti 21,033.50 (iyirmi bir min otuz üç manat 50 qəpik) manat məbləğində satınalma müqaviləsi bağlanmışdır.

Tender komissiyası

BAŞ REDAKTOR

**Bəxtiyar SADIQOV**



**Ünvan**  
AZ 1073, Bakı şəhəri,  
Məhəmməd pəncəkli,  
529-cu məhəllə, IV mərtəbə  
e-mail:  
secretary@azerbaijan-news.az  
az.reklam@mail.ru  
azerbaijan-news@mail.ru  
www.azerbaijan-news.az

**Telefonlar**

Qəbul otağı - 539-68-71,  
Baş redaktor müavini - 538-86-86, 434-63-30,  
539-72-39,  
Məsəl katib - 539-43-23,  
Məsəl katib müavini - 539-44-91,  
Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00,  
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,

Beynəlxalq həyat, idman  
və informasiya şöbəsi - 432-37-68,  
Humanitar siyasət şöbəsi - 538-56-60, 539-63-82  
İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,  
Fotoilustrasiya şöbəsi - 538-84-73,  
Kompüter mərkəzi - 538-20-87,  
Mühasibatlıq - 539-59-33

Qeydiyyat nömrəsi 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığıb sahifələndirib, "Azərbaycan" nəşriyyatında çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda sۆylənilənlərlə bərabər, dərəcə üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir

Əlyazmalara cavab verilmir və onlar geri qaytarılmır

Gündəlik qəzet

Tiraj 4984  
Sifariş 1645  
Qiyməti 40 qəpik